



# ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 3-4 noyabr 2018-ci il Şənbə № 234 (7123) Qiyməti 60 qəpik

Xəbər  
Parlementdə  
siqaret və  
himn  
mübəhisəsi -  
deputatlar  
üz-üzə  
gəldi  
yazısı sah.10-də

## Gündəm

**"Liftəmir" də korrupsiya işi - Qüdrət Şükürovun ilginc xilas planı**



Bəzi iddialara görə,  
Azerbaycandakı  
aradırmalar üzrə  
korrupsiyaya bulaşmış  
məmurların ABŞ  
istintaqcıları ilə üz-üzə  
qalmalarını əngelleməyə  
hesablanıb

yazısı sah.5-də

**Türkiyə mediasındaki gizli və  
aşkar erməni dəstəkçiləri**

yazısı sah.12-də

**İranın Azerbaycana dəstəyi artır**

yazısı sah.4-də

**Abutalibovun "bədxərcliyi" - 8 min  
manatlıq cəriməni necə ödəyəcək?**

yazısı sah.5-də

**Jurnalistikadan mətbuat  
xidmətinin rəhbəri  
vəzifəsinə gedənlər...**

yazısı sah.7-də

**Müxalif partiyadan Qərbə etiraz**

yazısı sah.3-də

**"Çin iqtisadiyyati çoksə, bütün  
dünyada iqtisadi böhran baş verə  
bilər" - Vüqar Bayramov**

yazısı sah.13-də

**Amerikanın İrana qarşı  
sanksiyaları başlayır**

yazısı sah.9-də

**"Sülh prosesi gələn ilin  
əvvəlindən intensivləşə  
bilər" - rusiyalı politoloq**

yazısı sah.11-də

**Gürcüstanda marijuana  
leqallaşası olmadı - qanun  
layihəsi geri götürülür**

yazısı sah.13-də

**"Apple" şirkətinin zibilliyyə  
atdığı telefon Bakıda od  
qiymətinə satılır**

yazısı sah.15-də

## ERMƏNİSTANIN "XİLASI KƏMƏRİ"

## AZƏRBAYCANDADIR - BAKI İRƏVANA TƏKLİF VERDİ

Paşinyandan acı etiraflar və... yersiz hədələr;  
Azərbaycan xoş məram göstərir, İrəvan isə...  
Türkiyə və ABŞ-a şərt qoyur - nonsens



yazısı sah.8-də

## "AST Telman" Putinin bütün körpüleri yandırdı

Müflis olmuş oliqarx Telman İsmayılov Rusiya prezidentinə  
məktubla müraciət etməsi xəbərini bu cür təkzib etdi: "Belə bir  
məktub yoxdur və ola da bilməz..."

yazısı sah.7-də



**Elxan Şahinoğlu:**  
"Danışıqları birbəşə  
işgalçi ilə aparmaq  
lazımdır ki, nəticə  
olmadıqda  
məsuliyyət onun  
üzərində qalsın"

yazısı sah.6-də



**Etibar Əliyev:**  
"Enşiklopediyalar  
ölkələrin intellektual  
potensialının  
göstəricisidir"

yazısı sah.4-də



**Mübariz Əhmədoğlu:**  
"Azerbaycandakı  
sabitlik Qərb  
fürün çox  
önəmlidir"

yazısı sah.12-də



## Nazirlilik 144 şəhid varisinə "qanpulu" nun ödənməsinə qərar verdi

**N**oyabrın 2-də şəhid hərbi qulluqçuların ailələrinə siyorta haqqının ödənilməsi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclası keçirilib.

Nazirliyin ictimaiyyətə eləqələri şöbəsindən musavat.com-a verilən məlumatda görə, iclasda komissiyanın sədri, emək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin saytında cari ilin 9 oktyabr tarixində fəaliyyətə başlayan "Birdəfəlik ödəmə" bölməsində hərbi qulluqçunun soyadını, adını və atasının adını daxil etməklə, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlayırlar. Bu bölmə vəsitsələ şəhid hərbi qulluqçuların bu günədək artıq 96 faizinin vərəsələri birdəfəlik ödəməni almaq hüquqlarının olduğunu öyrənib və notariat kontorlarında onlardan sənədlər qəbul olunur. Qəbul olunmuş sənədlər elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir.

Iclasda birdəfəlik ödəmənin verilməsi ilə bağlı notariat kontorları tərəfindən vərəsələrdən qəbul olunmuş və nazirliyə təqdim edilmiş sənədlərin müvafiq işçi qrupu tərəfindən təhlil olunduğu, hər hansıa sənədlərdə çatışmazlıq olduqda onların aradan qaldırılması üçün notariat kontorları ilə birgə işlərin aparıldığı qeyd olunub.

Iclasda ilkin mərhələ kimi vərəsələrdən 114 şəhid hərbi qulluqçu üzrə 144 nəfər vərəsənin sənədlərinin qaydasında olduğu nəzəre alınmaqla, onlara birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul olunub. Onlara birdəfəlik ödəmənin edilməsi üçün Maliyyə Nazirliyinə müraciət olunub. Qısa zamanda 144 vərəsənin bank hesablarına vəsaitin (11 min manat) köçürülməsi təmin ediləcək.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində digər vərəsələr üzrə də notariat kontorları tərəfindən göndərilmiş sənədlərin araşdırılması və təhlili işləri davam etdirir.

□ DÜNYA,  
Musavat.com

## ABŞ "Cənub Qaz Dəhlizi" layihəsini anti-İran sanksiyalarından istisnalar siyahısına daxil edib

**A**BŞ "Cənub Qaz Dəhlizi" layihəsini yaxın günlərdə qüvvəye mincək anti-İran sanksiyalarından istisnalar siyahısına daxil edib. Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin sənədində deyilir.

Qeyd olunur ki, bərpa olunan anti-İran sanksiyaları Azərbaycandan Türkiyəyə və Avropaya təbii qazın neqli üçün boru kəmərinin tikintisi və istifadəsi, eləcə də təbii qaz yataqlarının işlənməsi ilə bağlı layihələri həyata keçirən şəxslər şəamil olunmur.

Bundan başqa, sənəddə qeyd olunur ki, anti-İran sanksiyaları həmçinin Türkiyə və Avropa ölkələrinin Rusiya və İran-dan enerji asılılığını azaldan layihələrə şəmil olunmur.

**Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!**  
Siz sifariş edirsınız, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

# Rusiya ilə sərhəddə yeni miqrasiya bölməsi fəaliyyətə başlayıb

"Samur" dövlət sərhədinən buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidmətinin bölməsi fəaliyyətə başlayıb.

Azərbaycan və Rusiya arasında dövlət sərhədindəki yeni miqrasiya bölməsi 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək. Xidmet bölməsi təkcə ölkəmizə "Samur" dövlət sərhədindən buraxılış məntəqəsindən giriş-çıxış edən ecnəbilərə deyil, ətraf ərazilərdə yaşayan və səfər edən ecnəbilərə də müvafiq xidmetlərin göstərilməsini təmin edəcək. Yeni miqrasiya bölməsinin açılış mərasimində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxış edərək, respublikamızın quru dövlət sərhədindəki buraxılış məntəqələrində miqrasiya bölmələrinin yaradılmasının əhəmiyyətindən danışıblar.

Bildirilib ki, Dövlət Miqrasiya Xidməti digər dövlət qurumları ile əməkdaşlıq şəraitində Azərbaycan Respublikasının quru dövlət sərhədindən buraxılış məntəqələrində miqrasiya bölmələrinin fəaliyyətinin təşkilinə başlayıb. Yaxın günlərdə "Astara" (Azərbaycan-İran sərhədi) və "Şıx-İ" (Azərbaycan-Gürcüstan sərhədi) dövlət sərhədindən buraxılış məntəqələrində de



Dövlət Miqrasiya Xidmətinin yeni xidmet bölməlerinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Yeni miqrasiya bölmələri miqrasiya qanunvericiliyinin tələblərini pozmuş ecnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisindən daha rahat giriş-çıxış etmələrini, onlara operativ və yerində xidmətlərin göstərilməsini təmin edəcək. Bununla yanaşı, bölmələr miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan ecnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasının təmin edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması və məmənunluğunu artırılmasına xidmət göstərecək.

Qurum rəhbərləri Prezident İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsini sadələşdirilməsi barədə verdiyi tapşırı-

rıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə səhəbətlər ediblər. Ölkəyə gələn və ölkədən gedən şəxslər və neqliyyat vəsiti vəzifələrində sərhəd və gömrük nəzarətinin səmərəliyinin daha da artırılması və yoxlama müdəttələrinin maksimal azaldılması məsələləri nəzərdən keçirilib.

**Sərhəd nəzarəti və gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə keçirilən xidməti müşavirədə Prezident İlham Əliyevin ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafələrinin qorunması ilə bağlı tapşırıq və göstərişlərinin icra vəziyyəti ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.**

## Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdirilər

**T**ürkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv edilər. Məlumatı "Hürriyet" yayıb.

Qeyd edək ki, ABŞ vətəndaşı, keşif Endryu Branson qarşı cinayət işi ilə əlaqədar Ağ ev Türkiyənin ədliyyə naziri Əbdülhəmit Gülvə daxili işlər naziri Süleyman Soyluya sanksiya tətbiq etmişdi.

Türkiyə tərəfi də buna cavab olaraq ABŞ-in daxili işlər naziri Rayan Zinke və ədliyyə naziri Ceff Seçins barədə oxşar addım atmışdı.


Xatırladaq ki, Türkiyədə casusluqda ittiham olunan ABŞ vətəndaşı, keşif Endryu Branson oktyabrın 12-də azadlığı buraxılıb.



## Xaçaturov KTMT-nin başkatibi vəzifəsindən kənarlaşdırıldı

**K**ollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov tutduğu vəzifədən azad edilib. Virtualaz.org TASS-a istinadon xəbər verir ki, məlumatı təşkilatın mətbuat xidməti yayıb.

"Müəyyən edilmiş qaydaya uyğun olaraq, erməni tərəfinin təşəbbüsü ilə Ermenistan Respublikasının təmsilçisi Yuri Qriqoryeviç Xaçaturovun KTMT-nin başkatibi vəzifəsindən vaxtından əvvəl geri çağırılması proseduru başa çatıb. KTMT-nin Təhlükəsizlik Şurasının qərarı ilə Xaçaturov təşkilatın baş katibi vəzifəsindən azad edilib", - məlumatda bildirilir.



ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.

Iclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayil Müşfiqin qalıqlarının aşkar edilmesi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şaire

## "Mikayıl Müşfiqə aid olduğu güman edilən qalıqların ekspertizası Azərbaycanda aparılacaq"- Səhiyyə Nazirliyi

**S**air Mikayıl Müşfiqin qalıqlarının tapılması üçün aparılacaq genetik müayinələrin hamısı Azərbaycanda şəhəyə keçiriləcək. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin (MTEPAB) direktoru Ədalət Həsənov deyib.

Onun sözlerinə görə, yəsə olunacağı şəxslər, yaxud meyit qalıqları bize təqdim edilecək. Həmin şəxs, yaxud şəxslər istintaq orqanları tərəfindən müəyyən edilecək. Onlardan material, məsələn, yaşayan şəxsdirse, qan götürüləcək və onun da genetikası öyrəniləcək, müayinələrin nəticələri tutuşturulacaq.

"Bundan sonra qərar çıxılacaq, suallar qoyulacaq və o qərar icra edilmək, eyni zamanda sümük qalıqları öyrənilmək bize təqdim edilecək. Ola bilər ki, bize təqdim edilən bir necə skelet, ya da bir necə şəxslər aid olan skelet qalıqları olsun. Mən bu barədə hələ heç nə deyə bilmirəm, cünki bize hələ heç nə təqdim edilməyib".

**Ə.Həsənov əlavə edib ki, müayinələrin nəticələrinin açıqlanma vaxtı təqdim edilən qalıqları bize təqdim etmək mümkün deyil:** "Çünki hələ bilmirəm ki, bize necə skelet, sümük veriləcək, onların cürüməsi hansı vəzifyətdədir. Ancaq çalışacaq ki, bu işləri maksimum dərəcədə tez yekunlaşdırıq".

Xatırladaq ki, dünən şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütüvə inforasiya vəsiti vəzifələrindən yayılan materialların araşdırılması

məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

**İşçi qrupunun gördüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məruzə olunacaq və ölkə ictimaiyyətinə məlumat veriləcək.**

# Siyasi partiyalar dövlətdən nə qədər maliyyə alır?

**Fazil Mustafa:** "Vəsait vaxtlı-vaxtında ödənilir"

**G**ələn il Azərbaycanın dövlət bütçesindən siyasi partiyalara ayrılaçqı vəsaitin həcmi bir qədər azaldılacaq. Belə ki, Milli Məclisə daxil olan bütçə zərfinde siyasi partiyalar üçün 3 milyon manat ayrılağı qeyd olunub. Bu, 2018-ci ildə proqnozlaşdırılan 3,1 milyon manatdan 100 min manat azdır. Qeyd edək ki, bu il üçün ayrılan vəsaitlərin 2 milyon 940 min manatı artıq istifadə edilib.

"Siyasi partiyalar haqqında" Qanuna əsasən, dövlət bütçesindən siyasi partiyalara ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namızedlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı, 3 fəlizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölündür.

Milli Məclisde 69 deputati olan Yeni Azərbaycan Partiyasından sonra yalnız Vətəndaş Həmrəyliyi Partiyası 2 yere sahibdir, qalan bütün partiyaların hamısı 1 yerdər. Belə ki, Ana Vətən, Azərbaycan Demokratik Məarifçilik, Azərbaycan Sosial Rifah, Azə-



**Fazil Mustafa**

baycan Sosial Demokrat, Vəhdət, Milli Dirçəliş Hərəkatı, Azərbaycan Demokratik İslahatlar, Büttöv Azərbaycan Xalq Cəbhəsi və Böyük Quruluş partiyaları hərəsi 1 deputatla təmsil olunur.

Partiyalara bu il 3,1 milyon manat pul ayrılib. Onun 10 faizinin - 310 min manatın hansı partiyalara verildiyi məlum deyil. Vəsaitin 40 faizi, yəni 1,24 milyon manat Milli Məclisde təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölündür.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin üzvü Fazil Mustafanın "Yeni Müsavat" a dediyine görə, aldiqları vəsait fəaliyyət üçün tam yetərlə olmasa da, təşkilatın ayaqda saxlanması üçün əhəmiyyətli rol oynayır: "Bu vəsait müəyyən problemlərin aradan qaldırılmasına köməklik göstərir - xüsusən də rayon təşkilatlarının ayaqda saxlanması, müəyyən tədbirlərin keçirilməsi, yerli ofislərin kirayə haqqının ödənilməsi və sair istiqamətlər". Partiya sədri dedi ki, vəsaitlər Maliyyə Nazirliyi tərəfindən vaxtlı-vaxtında ödənilir.

Qanuna görə, həmcinin siyasi partiyalar hər il aprelin 1-dək illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidilər. F.Mustafa

fa qanuna əməl edərək, vaxtlı-vaxtında hesabatlarını MSK-ya göndərdiklərini deyir.

MSK-nin yaydığı məlumatata göre, 2017-ci il üzrə maliyyə hesabatını Azərbaycanda qeydiyyata alınmış 55 siyasi partiyadan 11-i quruma təqdim etməyib. Qanunvericiliyə əsasən hesabatlar həm de auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirilməlidir. Qanunun bu tələbinə partiyaların çoxu əməl etmir. Belə ki, inqiyədək yalnız YAP-in illik qısa maliyyə hesabatlarının mətbuatda dərc olunması hali qeydə alınıb. Həmin hesabatlardan aydın olur ki, 2016-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 736 859 manat olub. Bunun 6 596 979 manatını üzvlük haqları, 1 139 880 manatını bütçədən siyasi partyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

**2017-ci ildə isə hakim partiyanın gəlirləri 8 milyon 315 min 436 manat olub. Bunun 7 milyon 173 min 280 manatını üzvlük haqları, 1 milyon 142 min 156 manatını bütçədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən təşkilata düşən pay təşkil edib.**

□ DÜNYA,  
"Yeni Müsavat"

# Dil qüsürü

Xalid KAZIMLI



**B**ele hadisələr tekce bizim ölkəmizdə baş vermir, dünyamız hər yerinde prezident, baş nazir, nazir postunu tutanların ağızından çıxan hər söz, hər cümlə milyonlarla adamlın müzakirəsinə səbəb olur.

Tam da normaldır. Dövləte, ölkəyə rəhbərlik edənlər, cəmiyyətin parlaq simaları hər bir hərəkətləri, sözləri ilə xalqa nümunədirler.

Savada, təhsilə, bilgiyə qalsa, onlar hamidən üstün olmalıdır. Bu, işgüzarlıq, enerji, qətiyyət, erudiyya, entuziazm kimi keyfiyyətlərə də aiddir. Sıradan biri olacaqlarsa, onlar nəden öndə, başda olmalıdır ki? Sıradan olan adamın yeri orta sıralardır, arxa cərgələrdir.

Keçmişdə, sovet dövründə yüksək vəzifələrə adam seçkən, hətta ilk pillədən başlayaraq yetişdirməyə başlayarken, kadrın səriştəsi, bacarığı ilə yanaşı, bazburutu, yəni xarici görünüşünə və natiqlik qabiliyyətinə də diqqət yetirildilər.

Xalq qarşısında odlu-alovlu danışa bilməyən, tez-tez kekələyen, qurdugu cümlənin mübtədəsi, xəberi düz gəlməyən adamların lap yuxarı vəzifələrə ümidi etməsi mümkün deyildi. Onlar partiya-sovet iyerarxiyasının bir yerine qədər irəliləye bilerdilər, amma sonra onları "yaxşı təşkilatçıdır, təessüf ki, natiqlik qabiliyyəti yoxdur" deyə, müəyyən bir pilləde saxlayacaqdırlar.

"Natiqlik qabiliyyəti yoxdur" ifadəsi "bisavaddır, yaxşı təhsil almayıb" ifadəsinin sinonimi idi.

Sovet dövründə ana dilini bilməyən, yaxud zəif bilən kadrların yüksəlişi problem deyildi, onların öndə sənməyən yaşı işq vardi. Çünkü bu şəxslər rus dilini ana dilindən də yaxşı bilirdilər və onları ireli cəkənlər üçün əsas bu idi. Əksinə, nə qədər bacarıqlı olsa və ana dilini gözəl bilsə də, bir adam rus dilində yüksək peşəkarlıqla nitq söyləyə bilməsə, onun hansısa yüksək vəzifəyə təyinat zamanı Kremlən xeyir-dua alması mümkün deyildi.

Ümumiyyətə, bu o vaxtlar idi ki, ana dilində gözəl romanlar, şeirlər yazan ziyanlılar rus dilində yaxşı danışa bilmədiklərinə görə xəcalet çəkirdilər. Belə adamları təhqirəmiz şəkildə "çuşka" adlandırdılar.

Təbii ki, müstəmləkə respublikası olan Azərbaycanda bundan artıqina ümidi etmək yersiz idi. Amma müstəqillik dövründə vəziyyət dəyişdi, ana dilində yaxşı danışa bilmək də şərtlərdən birinə çevrildi.

Di gəl, bir çox bacarıqlı kadrlar bu tələbə cavab vermirdilər, səriştələri, iş təcrübələri vardi, ancaq ana dilində yaxşı danışa bilmirdilər. Ona görə de "bir nazir öz ana dilini elə bilməlidir" kimi şərt işlək olmadı.

Məsələn, uzun illər Azərbaycanın baş naziri postunu tutmuş Artur Rasizadə ana dilində o qədər zəif danışdı ki, media mənsubları qarşısına hələm-hələm çıxıb açıqlama vermirdi, verəndə hadisə olurdu.

Xarici işlər naziri Elmar Məmmədyarov da vəzifəsinin icrasına başladığı ilk günlərdə aydın oldu ki, sələfindən, dilçi Vilayət Quliyevdən eşitdiyimiz rəvan, səlis açıqlamaları ondan eşidə bilməyəcəyik.

O, rusca və ingiliscə yaxşı danışındı, ana dilimizdə qurdugu cümlələr isə çox bərbad idi. Ancaq cənab nazir bundan sixılıb-eləmədən danışmaqda davam edirdi. Bir ara XİN-in açıqlamaları əsasən mətbuat sözçüleri tərəfindən yayılırdı deyə, nazirin ana dilində danışq tərzi unudulub getmişdi. Son günlərdə bu mövzunun yenidən aktuallaşması həm də ona görə baş verdi ki, Məmmədyarov vəzifədə olduğu müddətdə dil məsələsində bir addım ireli getmədiyi aşkarla çıxdı.

Hazırda Gürcüstanda prezidentliyə namizəd olan Salome Zurabişviliyə (o da vaxtılı XİN başçısı olub) tutulan en böyük irad xanımın fransızca gürcü dilindən daha yaxşı danışmasıdır. Rəqibləri öten həftə keçirilən seçkide onun bu qüsürənə diqqət yönəldilər və belə görünür ki, onun gözənləndiyi qədər səs almamasında bu amilin mühüm rolü oldu.

İndi necə etmək olar ki, bu məsələ hər dəfə dile-dişə düşüb küləvi lağlığı, rişxənd dalğası yaratmasın?

**Çox sadə yolu var. Yüksək vəzifələrə təyin etmək üçün kadr seçkən onun dövlət dilində mükəmməl yazi-pozu, nitq qabiliyyətinin olmasına önem vermək lazıdır. Şübhəsiz ki, ölkəmizin kadr bankında kifayət qədər bir neçə dili mükəmməl bilən mütəxəssislər var, seçim onların arasında aparılsa, bu məsələni həll etmək olar.**

# Müxalif partiyadan Qərbə etiraz

"ABŞ-in və Avropa ölkələrinin idarə etdiyi, yönəltidikləri beynəlxalq təşkilatlara inanmırıq"

**S**on zamanlara qədər beynəlxalq QHT-lər və ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı təqnidə hesabatlara, bəyanatlarla Azərbaycan hökuməti sort reaksiya verirdi, hətta bu təqnidlərə qarşı günlərlə davam edən cavab kampaniyası müşahidə edilirdi. Maraqlıdır ki, son dövrlər belə hallara demək olar rast gəlmirik. Sebeb təqnidə hesabatların və bəyanatların azalmasına, yoxsa hakimiyətin belə təqnidlərdən narahat olmamasıdır?

AĞ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli "Yeni Müsavat" a bildirdi ki, Qərb həmişə bu cür hesabatları, təqnidləri təzyiq vasitəsi kimi istifadə edib. Ola bilsin sadəcə hələlik təqnid, təzyiq vasitələrini ehtiyatda saxlayırlar. Bəlkə də ABŞ-dan son aylarda Azərbaycana arda-arda yüksək rəsmilərin səfərlərin-



**Əhəd Məmmədli**

də, həmcinin ABŞ prezidentinin müşaviri Con Boltonun səfərindən sonra Bakı ilə anlaşma baş verib: "Zaten həmişə belə olub. Qərb demokratiya olaraq biz ABŞ-in və Avropa ölkələrinin idarə etdiyi, yönəltidikləri beynəlxalq təşkilatlara hər hansı ümid bəşləmirik, inanmırıq onlara. Yuxarıda qeyd etdiyim kimi, ola bilsin ki, son zamanlar Va-

şinqtonla Bakı arasında razılaşma baş verib. Ona görə hər iki təref sakitləşib amma mənəcə, bu sakitlik müvəqqətidir. Bir müddət sonra yene də hansı maraqlarını təmin etmək üçün Azərbaycanla bağlı ənənəvi sərt bəyanatlar, təhdidlər və sair səslənəcək və istədiklərinə nail olduqdan sonra yenə de sakitləşəcəklər. Azərbaycan hakimiyəti üçün Qərblə münasibələr çox əhəmiyyətliidir. Ona görə qətiyyən hesab etmirmə ki, hakimiyət beynəlxalq təsisatların təqnidindən və təzyiqindən heç narahat olmur. Əksinə, narahatlıqlar həmişə olub və verilən reaksiyalar da bunu göstərib. Sadəcə, hökumət bu narahatlılığını həll etmək üçün mümkin vasitələrdən istifadə edərək həmişə öz xeyrinə həll edir. Nə qədər ki, vəziyyət indiki kimidir, Qərblə hakimiyət gözəl anlaşmaqdə davam edəcəklər".

İndi necə etmək olar ki, bu məsələ hər dəfə dile-dişə düşüb küləvi lağlığı, rişxənd dalğası yaratmasın? **Çox sadə yolu var. Yüksək vəzifələrə təyin etmək üçün kadr seçkən onun dövlət dilində mükəmməl yazi-pozu, nitq qabiliyyətinin olmasına önem vermək lazıdır. Şübhəsiz ki, ölkəmizin kadr bankında kifayət qədər bir neçə dili mükəmməl bilən mütəxəssislər var, seçim onların arasında aparılsa, bu məsələni həll etmək olar.**

# İranın Azərbaycana dəstəyi artır

Tehrani Bakıya yaxınlaşdırın səbəblər hansıdır?

**O**ktyabrın 30-da İstanbulda Azərbaycan, Türkiye ve İran xarici işlər nazirlərinin altıncı üçtərəflı görüşündə iştirakçı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkleyən bəyanatla çıxış edib. Xarici işlər nazirləri tərəfindən imzalanan İstanbul bəyan-naməsində beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlerin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir dəha təsbit olunub.

Musavat.com rəsmi qaynaqlara istinadən bildirir ki, bu bəyanatlarda region dövlətləri, xüsusilə İran tərəfindən açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunub və münaqişənin məhz bu prinsiplər əsasında həllinə çəgiriş edilib.

Doğrudur, rəsmi Tehran daha əvvəl də beynəlxalq təşkilatlarda Qarabağ münaqişəsi ilə bağlı müzakirə və səsvermələrdə bir qayda olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkleyib. Ancaq eyni zamanda Tehran Ermənistanla həmsərhəd olması faktını əsas getirərək İrəvanla əlaqələrini qoparmayıb, enerji, qaz satışı və ticarət əlaqələrini qoruyub saxlayıb. Bu isə zaman-zaman Azərbaycan və İran arasında soyuq münasibələrə səbəb olub. Lakin indi vəziyyət müəyyən mənada dəyişib. Bunun isə bir neçə əsaslı səbəbi var.

Əvvələ, İranda hökumətin qonşular, xüsusilə də Azərbaycana münasibəti deyişib. Həsən Ruhani prezident seçildikdən sonra Əhmədinejad dönməndə olan yayılma siyasetindən imtina edərək daha çox diplomatik-siyasi əlaqələri gücləndirdi, Bakı və Tehran arasında yüksək səviyyəli səfərlər artdı, ortaq layihələr işə salındı və ya razılaşdırıldı. Hazırda iki ölkə hökumətlərinin dəmir yolu-nəqliyyat layihəsi də daxil olmaqla, bir sıra strateji ortaqlayihələri var.

İkinci mühüm amil Tehrana qarşı emarəqonun növbəti dalğasıdır. Tramp bu ilin məyində İranla "altıq" ölkələri arasında imzalanan saziş-tədbirlər keçirildi, hökü-



dən çıxış və Tehrana qarşı 2015-ci ilə qədər mövcud olmuş emarəqlərə bərpa edib. Üstəlik noyabrdan etibarən Vaşington Tehrana qarşı növbəti, daha əvvəl olmamış sərt saknsiyalar tətbiq edəcək. Və təbii ki, bu zaman İranın qonşularına, xüsusilə də Azərbaycan kimi böyük nəqliyyat infrastrukturuna ölümə ehtiyacı olacaq.

Azərbaycan İranın xarici ticaret yollarından birini təşkil edə bilər. Bakı son illərdə güclü nəqliyyat infrastrukturunu yaradıb, İranla dəmir yol xələrini birleşdirir. Bu isə Tehranin Rusiya da daxil olmaqla, Avropa ilə yeni əlaqə vasitəsi deməkdir. Təbii ki, Azərbaycan üzərindən Tehran emarəqlərə dövründə ciddi həcmde ticarət fəaliyyəti apara bilər. Təbii ki, hətta sırf maraqlar prizmasından yanaşıqdə belə kasib, beynəlxalq tranzit yollarından kənardə qalan Ermənistanla müqayisədə Azərbaycan da ha səfəli tərefdədir.

Ötən heftə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltunun səfərinin əsas mövzularından biri də İrana qarşı ABŞ emarəqləri və region ölkələrinin reaksiyasını öyrənmək idi. Yaranmış şərait indi Tehrani Bakı ilə sağlam və etibarlı dostluğa vadar edir.

Bu səbəbdən də İran hökuməti hər zaman olduğundan və daha çox Azərbaycanı dəstəkleyir və bunu açıq şəkildə bürüze verir. İranın Azərbaycan bölgələrində - Təbriz və Zəncanda "Qarabağ İsləm torpağı" şüarı al-

mət rəsmiləri, elm və ictimaiyyət xadimləri Qarabağ məsələsində Azərbaycana dəstək göstərirler. Yəqin ki, hər keş razılaşar ki, bir neçə il əvvəl qədər bu cür toplantılar yox idi və belə bir şəylə olacağının da kimse ağlına getirmirdi. Bu mənada Tehrani

Bakıya yaxınlaşdırın siyasi şərtlərdir və bu şərtlər indi İran və Azərbaycanı yaxınlaşdırır. Yeri gəlmışkən, İranla Ermənistan sərhədlərinin bağlanması ehtimalını öten gün Nikol Paşinyan da etiraf edib. Parlamentdəki müzakirələr zamanı Paşinyan deyib ki, bu yaxınlarda "çox təcrübəli diplomatlə" görüşüb və Ermənistanın içərisində olduğu siyasi etraflı təsvir edib. Göstərib ki, Ermənistanın

Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır, qalan iki ölkə ilə sərhədi isə belə demək olarsa, yarı açıqdır.

"Məsələn, Ermənistan-İran sərhədi İranla ABŞ-in münasibətlərinə, ha-

bu mənada regiondakı siyasi şərtlər Azərbaycanı cənub qonşusu ilə yaxınlaşdırır. İndi artıq Xəzər məsəlesi hüquqi həllini tapıb, iki ölkə arasında hansısa anlaşmazlıq demək olar ki, yoxdur. Bu mənada regionda şərtlər heç zaman olmadığı qədər Azərbaycanın xeyrinə dəyişməkdədir.

□ Kənan RÖVŞƏNOĞLU,  
Musavat.com

## NATO-nun hərbi gəmiləri Gürcüstanda birgə təlimlər keçirəcək

NATO-nun beş hərbi gəmi-Gürcüstanın Batumi limanına daxil olub.

"Report"un Gürcüstan bürosunun verdii xəbərə görə, bu barədə Acaristan Muxtar Respublikasının hökuməti məlumat yayıb.

Gəmi dəstəsinə Almaniyanın RHEIN flaqman gəmisi, Türkiyənin ERDEMLİ istehkamçı gəmisi, Bolqarıstanın STIBAR gəmisi, Ruminiyanın Lieutenant Dimitrie Niculescu mina gəmisi və İspaniyanın TURIA tram gəmisi daxildir.

Batumi limanında keçiril-

miş təntənəli mərasimdə Gürcüstanın Sahil Mühafizəsi Departamentinin direktoru Temur Kvantaliani və Acaristan hökumətinin üzvləri iştirak ediblər.

NATO gəmiləri Batumidə noyabrın 5-dək qalacaqlar. Onlar Gürcüstanın Sahil Mühafizəsi Departamentinin nümayəndələri ilə birgə təlimlər keçirəcəklər.

Təlimlərin məqsədi Gürcüstan, NATO və tərəfdəş ölkələrin dəniz hərbi qüvvələri arasında qarşılıqlı əlaqə və uyğunlaşmanın yüksəldilməsidir.



## "Ensiklopediyalar ölkələrin intellektual potensialının göstəricisidir"

Etibar Əliyev Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibində danışdı: "Azərbaycan cəmiyyətinin nəfis çap olunmuş və dərin məzmuna malik olan ensiklopediyaya böyük ehtiyacı var"

Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb. Bununla bağlı təhsil eksperti, Etibar Əliyevin fikirləri öyrəndik:

E.Əliyevdən önce Prezident İlham Əliyevin Ensiklopediya ilə bağlı imzaladığı fərmanda hansı dəyişikliklər baş verdiyi öyrəndik. Etibar Əliyev "bildiyimiz kimi Ensiklopediyanın Redaksiya Heyətinin sədrini cənab İlham Əliyevdir. Əlbəttə ki, bu ensiklopediyanın cildlərinin hazırlanmasında məsuliyəti xeyli artırır" - deyə qeyd etdi: "Redaksiya Heyətinin sədrinin birinci müavini akademik Ramiz Mehdiyev elm və təhsil sahəsində böyük təcrübəyə malikdir. Burada diqqəti çəkən əsas məqam akademik İbrahim Quliyev, akademik İsa Həbibbəyli və Xalq yazarı Anar Redaksiya Heyətinin sədrinə müaviv təyin olunmalıdır. Həmçinin AMEA-nın prezidenti Akif Əlizadə Ensiklopediyanın Baş redaktoru təyin olunub".

Bəs əvvəlki tərkib necə idi? Bu sualımıza cavabında Etibar Əliyev bildirdi: "Ensiklopediyanın 7-ci cildinə qədər A.Əlizadə Redaksiya Heyəti sədrinin müavini idi. Akademik İsa Həbibbəyli isə Redaksiya Heyətinin üzvü idi. Bundan başqa Fatma Abdullazadə Redaksiya Heyətinin tərkibində çıxarılib. Akademik Arif Mehdiyev və Ağamusa Axundov dünyalarını dəyişdirdiyindən təbii olaraq Redaksiya Heyətinin tərkibində çıxarılib".

"Ümumiyyətlə Ensiklopediyanın hazırlanması işi bu sahədə təcrübəsi olan bir alım kimi sizi qane edir" - sualına Etibar Əliyev belə cavab verdi: "Mən bu Ensiklopediyadakı müəyyən qüsurlar barədə fikrim dövr metbuatda bildirmişəm. Ensiklopediyalar ölkələrin intellektual potensialının göstəricisidir. Məsələn, İngilterənin "Britannica", Fransanın "Larousse", Rusiyanın "Bolsaya Rossiyskaya Ensiklopediya"ı dünyada məşhurdur. Bu ensiklopediyalarda bir-birinə oxşayan məqalələrə rast gəle bilməzsınız. Azərbaycan Milli Ensiklopediyası təmələ yenilayihədir və 10 illiklər boyu öz aktuallığını itirməməlidir. Prezidentin redaksiya Heyətinin yeni tərkibini təsdiqləməsi bu missianın yerinə yetirilməsinə xidmət edir".

Bir mühüm məsələni də qeyd edim, Rusiyanın möhtəşəm "Bolsaya Rossiyskaya Ensiklopediyası"nın 30 cildlik nəşri başa çatana qədər qəzetlərdə, televiziyalarda, elektron mediada cildlərin təhlili aparılırdı. Bizdə ensiklopediyanın təhlili işi çox aşağı səviyyədedir. Neticədə insanların çoxu Ensiklopediyanın nəşrindən xəbersizdir. Bu gün Azərbaycan cəmiyyətinin nəfis çap olunmuş və dərin məzmuna malik olan ensiklopediyaya böyük ehtiyacı var".

□ TƏHMƏDLİ,  
"Yeni Müsavat"



Daxili İşlər Nazirliyindən verilən göstərişlə yük avtomobilərinin sürücülərinə yazılın 200-e yaxın protokol leğv ediləcək. Ötən sayımızda da bildirmişdik ki, yazılı məlumatlara görə, yükləşmiş maşınların sürücüləri oktyabrın 26-dan etibarən Bakının mərkəzi ünvanlarına daxil olarkən radarə düşülər və noticadə 40 manat cərimələnlərlər. Cənubi qaydalara görə, onların saat 8-dən 22-yə qədər şəhərə buraxılmasından qadağandır.

Cərimələnən sürücülər etiraz əlaməti olaraq Dərnəgül yolunda aksiya keçirib, yolu bağlamağa cəhd göstəriblər. Hadise yerinə baş nazirin müavini Hacıbala Abutalibov yollanıb və sürücülərin yanında kiməsə telefon zəngi edib, problemin həll edilməli olduğunu bildirir.

Abutalibovun fikirləri sürücülər tərəfindən alqışla qarşılanır. Təbii ki, onun hadisə yeri gedərək, narazı şəxslərlə birbaşa görüşməsi hər kəs tərəfindən yüksək qiymətləndirilir. Lakin Abutalibovun sürücülərə yazılın protokollarla bağlı naməlum şəxslə telefon danışığı zamanı işlətdiyi bir ifade, ictimaiyyətdə müzakirəyə səbəb olub. Abutalibov telefon danışığı zamanı bildirir ki, nə qədər edirsə, mən verərəm.

Bələ aydın olur ki, Abutalibov dəstəyin digər başında olan şəxəs bildirir ki, sürücülərin cərimələri nə qədər edir, onu ödəməyə hazırlır.

# Abutalibovun "bədxərdiyi"-8 min manatlıq cəriməni necə ödəyəcək?

**Hüquqşunas:** "Dövlət məmuru istənilən halda bütün məsələlərin hüquqi müstəvidə həllinə tərəfdar olmalıdır"



Hacıbala Abutalibov

Əger 200 nəfər ən azı 40 manat cərimələnibse, bu, 8 min manat pul edir. Baş nazirin müavininin maaşı isə 2 min manatdan bir qədər artıqdır.

*Bəs Abutalibov bu pulları hansı vəsaitin hesabına ödəyir? Məmuran problem bu cür yoluна qoyması doğrudurmu?*

"Yeni Müsavat"dan Hüquqşunas Əsabəli Mustaf-

fayev bildirib ki, Abutalibov məsələni hüquqi müstəvidən kənar formada həll etmək istəyib: "Əger o şəxslərin cərimələri qanunsuzdursa, bu, icraçının təqdimatı ilə məhkəmə tərəfindən leğv oluna bilər. Yeni belə leğv oluna bilər ki, icraçı mümkün olmayan qərar kimi göstərər. Qanunda belə bir şey nəzərdə tutulub. Əger

onlardan alınması mümkün deyilsə, qeyd etdiyim kimi leğv olunur. Hüquqi müstəvidə məsələnin həlli bu cür mümkündür. Abutalibov da ilk növbədə qanunun müdafiəsində dayanmalıdır. Belə cixır ki, cərimələr qanunsuz olub və burada Abutalibovun da hansısa günahı var. O da öz günahını boynuna götürərək, onların pulunu ödəyir. Doğrudan ortaya sual çıxır ki, Abutalibov həmin vasaiti haradan alır? Dövlət məmuru istənilən halda bütün məsələrin hüquqi müstəvidə həllinə tərəfdar olmalıdır. Çox təəssüf ki, Abutalibov hüquqdan kənar, düzgün olmayan mövqe sərgiləyir".

**Hüquqşunas** bildirib ki, qərarı qəbul edən, onu leğv də edə bilər: "Kim qərarı verib, sonra özü həmin qərarı leğv edə bilər. Məhkəmə qərarı deyilsə, burada hansısa prob-

lem yoxdur. Sadəcə olaraq əsaslandırılmışdır ki, qərarı leğv olunur. Hansı sebəbdən leğv edilir. Tutaq ki, belə bir pozuntu olmadığı üçün qərar leğv edile bilər. Yaxud da həmin şəxslər bağışlandığı üçün qərar leğv olunur. Hansı motivlə leğv edilmə önemlidir. Cənubi 8 min büdcə üçün kiçik pul deyil. Hüquqi əsas varsa, leğv olunmasında problem deyil. Hacıbala Abutalibovun tapşırığı ilə də cərimələr silinə, yenə də qanundan kənar olur. Yox, əger araşdırılsa və ortaya çıxsa ki, düzgün tətbiq edilməyib, onu leğv etmək olar. Burada bir məsələ də var. Əger sürücülərə cərimə 26 oktyabrdan tətbiq olunubsa, 10 gün ərzində ondan şikayət vermək olardı. Bu halda da şikayətə baxılıb, cərimə leğv edilə bilər. Burada qeyri-qanuni hal yoxdur".

**Onu da qeyd edək ki, məsələ ilə bağlı unikal.org-a açıq-**

lama verən Hacıbala Abutalibov sürücülərin problemini həll etdiyini bildirib. H.Abutalibov əlavə edib ki, sürücülərin qaldırıqları problemi daxili işlər naziri general-polkovnik Ramil Usubovla müzakirə edib: "Cənab Usubov cərimələrin leğv edilməsi ilə bağlı göstəriş verdi. Bundan başqa sürücülər dedilər ki, Ziya Bünyadov prospektinə buraxımlar. Mən bu məsələni də həll etdim. Bundan sonra sürücülər günün istənilən saatında Böyük Şor gölü etrafındaki yolla hərəkət edib, "Elit" ticarət mərkəzinin yanına, oradan da Ziya Bünyadov prospekti ilə gələrək, taxta bazarına gira biləcəklər.

Onlar alverlərini edəndən sonra, sadaladığım istiqamətde də geriye qayıda biliçəklər. Həmçinin onların növbəti tələbələri Heydər Əliyev prospekti ilə Bakıxanov qəsəbəsinə, Sabunçuya, Suraxaniya getmələrinə icazən verilməsi idi. Ona da icazə aldım".

□ Əli RƏİS,  
"Yeni Müsavat"

## "Liftəmir" də korrupsiya işi - Qüdrət Şükürovun ilginc xilas planı

Bəzi iddialara görə, Azərbaycandakı araşdırılmalar iş üzrə korrupsiyaya bulaşmış məmurların ABŞ istintaqçıları ilə üz-üzə qalmalarını əngəlləməyə hesablanıb

**A**BS-da başlanmış və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) "Liftəmir" İstehsalat Birliyinin adı keçən korrupsiya araşdırımları davam edir. ABŞ-in Xarici Korrupsiyaya qarşı Mübarizə Aktının pozulması ilə müşayiət olunan korrupsiya cinayətinin üstü açılanan sonra Azərbaycanda müvafiq araşdırımlar başlanıb. Bəzi iddialara görə, Azərbaycandakı araşdırımlar iş üzrə korrupsiyaya bulaşmış məmurların ABŞ istintaqçıları ilə üz-üzə qalmalarının karşısını almağa hesablanıb.

Xüsusi Qüdrət Şükürovun tutularaq ABŞ-a aparılmasına qarşı addım kimi dəyərləndirilir. Bu iddiaların nə dərəcədə doğru olduğunu söylemək hələ tezdir. Araşdırma sənədlərində "Liftremont" kimi keçən qurumun rəhbər şəxslərinin "pulyuma" şəxsləri haqqda məlumatlar yer alır. Okeanın o tayında araşdırma başlananandan sonra baş prokuror Zakir Qaralovun təqdimatı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov "baş lifti" Qüdrət Şükürovu işdən qovub.

Qüdrət Şükürov ABŞ-da başlanan korrupsiya araşdırımlarının ardından istintaqa cəlb edilib, Baş Prokurorluğun istintaq qrupu "Liftəmir" İstehsalat Birliyində müvafiq yoxlamalara başlayıb. İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdaresinde cinayət işi başlanıb. Belə məlumatlar var ki, Qüdrət



Qüdrət Şükürov

Şükürov hər gün nəzarət altında Korrupsiyaya Qarşı Mübarizə Baş İdaresinə aparlaraq sorğu-sual edilir. Onun əmlaklarının, çoxsayılı neqliyyat vasitələrinin üzərində həbs qoyulub. Məlumatla görə, Qüdrət Şükürovun Ali Məhkəmə binası yaxınlığında yerləşən "Womans Secrets" qadın hamam kompleksini, Mərdəkandakı bağ evləri, Bakıdakı çoxsayılı mənzilləri, Almaniyada xüsusi sıfarişlər yığılmış, 450 min avroya başa gəlmış "Mercedes S klass" son model avtomobili, "Range Rover", "Mercedes Q-lənvaqen", "Lexsus" markalı məşhurların siyahıya alınıb. İstanbulda, Dubayda dəyəri milyonlarda ölçülən varidatının müsənnəyi edilməsi üçün də sorğular verilib.

Qüdrət Şükürovun ifadə və rəkkorrupsiya əməllərinə tək-başına imza atmadığını və ona



Gozellik merkezində vlog | turk hamamina girdim  
"Ali's Secret SPA"  
Orucov 13 (Ali Məhkəmə)  
(+994 12) 489 56 42

dəstək verən məmurların adları ni çəkdiyi də bildirilir. Belə iddialar var ki, "baş lift"çi həbsə getməmək üçün her kəsin adını istintaqa verib və korrupsiya sxeminin detallarını açıqlayıb. Onun tonlularlift trostlarının alış haqda saxta müqavilələr bağladığı, faktiki isə həmin trostların alınmadığı üzə çıxıb.

Qüdrət Şükürovun mal-mülkərinin, bank hesablarında vəsaitlərin bir hissəsinin müxtəlif şəxslərin adına keçirəsi haqda da xəbərlər vardı. "Yeni Müsavat" öten saylarında bu haqda xəbər vermişdi. Redaksiyamızda daxil olan xəbərlərdə deyildirdi ki, Qüdrət Şükürov mal-mülkərini Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların adına keçirib. Böyük məbləğdə vəsaitlər, Bakıdakı çoxsayılı mənzillər, bağ evləri, bahalı nəq-

liyyat vasitələri Qüdrət Şükürov işdən qovulandan bir neçə ay əvvəl Ramazanovların adına rəsmiləşdirilib.

Bu iddianın ortada olması onu deməyə əsas verir ki, Qüdrət Şükürov vəzifədən çıxarıla biləcəyi, müvafiq olaraq istintaqa cəlb olunma ehtimalı göz altına alıbmış. Ve ya mümkün dərəcədəki, Qüdrət Şükürov əmlakının izinin itirilməsinə adı ABŞ-in Xarici Korrupsiyaya qarşı Mübarizə Aktının pozulması ilə müşayiət olunan korrupsiya cinayəti qarışından sonra başlayıb. Teləsik adındakı mal-mülkə baş-qalarının adına keçirməklə əlin-dən çıxmasını önləməyə çalışıb.

Yada salaq ki, 2018-ci il sentyabrın 15-də ABŞ-in Xarici Korrupsiyaya qarşı Mübarizə Aktının pozulması ilə müşayiət olunan korrupsiya cinayəti qarışından sonra başlayıb. Teləsik adındakı mal-mülkə baş-qalarının adına keçirməklə əlin-dən çıxmasını önləməyə çalışıb. Yada salaq ki, SEC-in saytında yer alan məlumatda bildirilir ki, "Otis Elevator Co." Bakının dövlət balansında olan binaları liftle təchiz etmək üçün Bakı

Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətə ələ alıb. SEC şirkətə qarşı təhqiqtə daxili administrativ sərəncam çerçivəsində aparıb və işin məhkəməyə göndərilməməsi üçün "United Technologies Corporation" a cərimə ödəməyi təklif edib. Şirkət təklifi razılışib və 13 milyon 900 min dolları dövlətə ödəyib. Bununla da korrupsiya sxemini üzə çıxaran təhqiqtən nəticələri ni qəbul etmiş olub.

SEC-in məlumatında qeyd edilir ki, 2012-ci ilə Bakı Şəhər İcra Hakimiyyəti şəhərin icimai yaşayış binalarının yeni liftlərə təchiz edilməsinə dair tender elan edib. "Otis Elevator Co." bu tenderi udmaq üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvet verməyə razılışib. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemden istifadə olunub. İlk sxem 2012-ci ilin martında "Otis Russia" şirkəti tərəfindən liftlərin Bakı Lift-Təmir İstehsalat Birliyinə bir-başa satışı ilə bağlı olub. Bu sövdələşmənin həcmi 1.8 milyon dollar olub və məbləğin az qala yarısını "şapka" kimi İstehsalat Birliyinin rəhbərliyinə ötürüb. Hazırda araşdırımlar davam edir.

"Bakliftəmir" dəki korrupsiya cinayətlərinin araşdırılması, Qüdrət Şükürovun əmlaklarını adalarına dövr etdiyi Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların istintaqa cəlb olunmamalarının öyrənmək üçün Baş Prokurorluğun mətbuat xidmətinə sorğu ilə müraciət etmiş. Sorğuya veriləcək cavabı da "Yeni Müsavat" oxucularına təqdim edəcəyik.

□ E.MƏMMƏDƏLİYEV,  
"Yeni Müsavat"

D eputat Zahid Oruc Milli Məclisin iclasında Qarabağ münaqışının sülh yolu ilə təzimlənməsi üçün ATƏT-in Minsk Qrupu həmsədrlerindən imtina edərək İrəvanla Bakı arasında danışıqların aparılması təklif edib.

Zahid Oruc deyib ki, münaqış tərəfləri zamanında Qarabağ münaqışının həllini ATƏT-in Minsk Qrupu həmsədrlerine həvalə edəndə, inanırdı ki, problem tez bir zaman da həllini tapacaq. Lakin sonradan bəlli oldu ki, münaqış beynəlxalq seviyyəye çıxdı və mühəribenin təkcə Azərbaycanla Ermənistən arasında deyil, elə ATƏT-in Minsk Qrupu həmsədrler arasında getdiyinin şahidi olduq: "Son dövrlərdə İrəvanla Bakı arasında birbaşa kommunikasiya əlaqələri olduğunu nəzərə alaraq, iki ölkə arasında birbaşa danışıqlar aparılmasını təklif edirəm. Bunu üçün imkanlar var. Hesab edirəm ki, Azərbaycanla Ermənistən arasında birbaşa danışıqlar aparılsalar, daha faydalı olar".

Z.Oruc hesab edir ki, gələcəkdə bu danışıqlar prosesinə Dağlıq Qarabağın azərbaycanlı və erməni icması da qatılıb: "Dağlıq Qarabağın nümayəndələri prosesə tərəf kimi deyil, sadəcə, icma nümayəndələri kimi qatılıb".

Deputatın təklifi cəmiyyətdə dəstək qazanıb.

Politoloq Elxan Şahinoğlu Zahid Orucun parlamentdə səsləndirdiyi bu təklifi dəsteklədiyi bildirdi: "ATƏT-in Minsk Qrupu və həmsədrler 20 ilən çoxdur turistik səfərlərle məşğuldurlar, polşalı Anjey Kaspik ölkəsinin XİN sis-

# Minsk Qrupunun vasitəçiliyində imtina təklifi dəstəklənir



**Elxan Şahinoğlu:** "Danışıqları birbaşa işgalçi ilə aparmaq lazımdır ki, nəticə olmadıqda məsuliyyət onun üzərində qalsın"



**Akif Nağı:** "Həmsədrlerin fəaliyyətinə nəzər salsaq, onların gördüyü işi sadəcə işgalçuya vaxt qazandırmaq və işgal faktını unutdurmaq çalışmaq kimi qiymətləndirmək olar"

teminə qaytmır ki, ATƏT-in bölgədəki temsilcisi kimi yaxşı maaş alır, bu illərdə əldə etdiyi gelir hesabına bir neçə villa alıb-bu məlumatı Polşadakı diplomatik mənbələrdən əldə etmişəm. Yeni bu adam bizim faciəmiz üzərində varidatını artırır, heç bir iş də görmür, o birlər də elə. Ona görə də danışıqları vasitaçrlər, birbaşa qarşısında tərəfin temsilçiləri ilə da-

vam etdirmək lazımdır. Əlbəttə, bu o demək deyil ki, nəticə olacaq. Ancaq heç olmazsa bilərik ki, bizim dərdimiz üzərində böyük dövlətlər manipulyasiya ilə məşğul deyillər. Danışıqları birbaşa işgalçi ilə aparmaq lazımdır ki, nəticə olmaqdə məsuliyyət onun üzərində qalsın. Yoxsa həmsədlər gedirler İrəvana, oradan gəlirlər Xankəndiyə və Bakıya, or-

dan burası, burdan da ora xəber aparırlar, ortada da heç nə yox".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da vasitəçilərdən imtina edilməsinin tərefdarlığı olduğunu bildirdi: "Zahid Orucun təklifi maraqlı təklifdir, yaxşı olar ki, reallaşın, amma reallaşacağı inandırıcı deyil. Rusiya və ABŞ buna imkan verməz. Bu, həm də düşmən Er-

mənistanla üz-üzə qalmamız deməkdir, yəni danışıqlar baş tutmasa, mühəribe meydanında da tekbətək qala bilerik. Bunu isə Ermənistən isteməz. Azərbaycan birmənalı şəkildə Minsk qrupu həmsədrlerinin qərəzi vasitəçiliyindən imtina etməlidir. Ondan sonra isə torpaqlarının azad olunması üçün mühəribəyə başlamalıdır. Yeni bir vasitəçilik missiyasının mü-

zakirəsi ilə vaxt itirməyinə dəyməz.

ATƏT-in Minsk Qrupunun fealiyyətinə nəzər salsaq, onların gördüyü işi sadəcə işgalçuya vaxt qazandırmaq və işgal faktını unutdurmaq çalışmaq kimi qiymətləndirmək olar. Həmsədr ölkələrdən biri olan Fransa faktiki ermənipərest mövqədən çıxış edir, bunu açıq deyil gizli şəkildə ortaya qoyur. Gizli ona görə ki, açıq danışıqlara gəldikdə Fransa rəsmiləri Azərbaycanın ərazi bütövüyünü dəstəklədiklərini və münaqışın sülh yolu ilə həllinin tərefdarlığı olduğunu bildirirler. Eynilə də digər həmsədr ölkələr. Bu da onların yürütdüyü ikili standartlardan xəbər verir. Rusiya Ermənistənla hərbi müttəfiqdir. Rusyanın belə vəziyyətdə ədaləti vasitəçi olmasının axı mümkün deyil. İstər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin, istəse də münaqışının həlli ilə maraqlanan beynəlxalq təşkilatların fealiyyətinə baxsaq, dəha bir qənəətə gəlmək olar ki, onlar üçün sülh anlayışı işgali rəsmiləşdirməkdən ibarətdir. Ermənistən danışıqları illər əzunu uzatmağa çalışdığı da aydın görünür. Belə olduğu təqdirdə isə Azərbaycanın Ermənistən sülhə güclə ilə məcbur etməkdən başqa yolu qalmır. Azərbaycan beynəlxalq hüququn verdiyi hüququndan istifadə etməlidir".

□ **ETIBAR,**  
"Yeni Müsavat"

məhrum olması onun üçün fəlakətə bərabər olar".

Politoloq onu da dedi ki, Tehranın narahatlılığını sebəb olan məsələ gələcəkdə İran qarşısı formalaşan koalisya tərəfindən Ermənistənin plasdarm kimi istifadəsidir, bu, reallaşması elə də asan olan məsələ deyil. Çünkü Ermənistənda Rusyanın hərbi və iqtisadi mövcudluğu vərəkən və Rusyanın oradan çəkilməsi perspektivi yoxkən belə planların həyata keçməsi imkansızdır. Bunu rəsmi İrəvan da yaxşı anlaysı, İranda. Ona görə də Ermənistən maksiməm səviyyədə İranla münasibətlərin pozulmasına gətirib çıxardacaq addımlar atmaqdan əkinəcək: "Hətta onun qərbməyiliyi davamlı olcağı halda belə, hesab edirəm ki, regionda Rusiya faktoruna xüsusi önem verən Qərb Ermənistəndə strateji planlarını həyata keçirməkən bağlı addımlar atmayıacaq ki, bu da İranı hələlik bir növ sakitləşdirir. Ən azı Gürcüstən təcrübəsi göz öündədir. Ərazisində bir nəfər də olsun Rusiya əsgəri olmayan, diplomatik münasibətləri sıfır səviyyəsində olan, uzun illərdir ki, siyasetini birmənalı Qərble uyğunlaşdırın Gürcüstən ilələrdir ki, NATO-ya üzvlük məsələsi həllini tapmir. Çünkü dediyim kimi regionda Rusiya hələlik en böyük güc olaraq mövcuddur. Eyni yanaşmanı daha artıq ilə Ermənistən haqqında söyləmək olar".

□ **E.SEYİDAĞA,**  
"Yeni Müsavat"

## İran-Ermənistən münasibətləri qırıla bilər İrəvanın Qərbə istiqamətlənməsi Tehrani nəzəri salmaqdadır

E rmənistəndə Qərbə integrasiya tərəfdarlarının çoxluq təşkil etdiyi hakimiyətin iş başına gələməsi bu ölkənin İranla münasibətlərinə soyuqluq götürür. Artıq məlumatlar yayılmışdır ki, Ermənistən xarici siyasetinin daha çox Qərble əməkdaşlığı yönəlməsi Tehran-da narahatlıqla izlənilir. Çünkü bu İranın maraqlarına cavab vermir.

Istanbulda Azərbaycan, Türkiye və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü zamanı İranın Dağlıq Qarabağ münaqışının həlli istiqamətində bəyannaməni imzalamasının İrəvana narahatlıqlandan dolayı verilmiş mesaj olduğu bildirilir. Qeyd edək ki, 30 oktyabrda İstanbulda Azərbaycan, Türkiye və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçirilib. Görüşün nəticəsi olaraq üç ölkənin xarici işlər nazirləri tərefindən imzalanmış İstanbul bəyannamesində beynəlxalq hüququn principləri, xüsusilə də suverenlik, ərazi bütövülüyü, beynəlxalq seviyyədə tanınmış serhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqışının bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqə bir dəha təsbit olunub.

Ermənistən KIV-ləri isə İranın Qarabağ münaqışını ilə bağlı meqamlara imza atmasına böyük narahatlığa səbəb olduğunu yazar. Ermənistən mediası İranın Ermənistənə dəstəyini kəsə biləcəyindən təşviş



"həyat yolu" idi. O eləvə edib ki, ABŞ və ya başqa ölkəyə görə Ermənistən xarici siyasetinin prioritetlərini müəyyənəşdirək qəbulunmazdır. Deputat bildirib ki, ABŞ və İran arasında mümkin herbi qarşidurma Ermənistən və region üçün fəlakətlər ved edir.

Qeyd edək ki, Ermənistən parlamentinin 1 noyabr tarixli iclasında N.Paşinyan Ermənistən-İran serhədi barədə bəyanat verib. O deyib ki, ABŞ və İran arasındaki gərginliyə və geopolitik situasiyaya görə Ermənistən-İran serhədi hər an-de-faktō bağlanmasının mümkünüy barede dedikləri qəbulunmazdır və təhlükəlidir. Aşotyan bildirib ki, geopolitik inkişafı baxmayaraq və hətta en gərgin situasiyalarda bu serhəd həmişə açıq olub, 1990-ci illərdə bu serhəd döyüşən və blokadada olan Ermənistən üçün

Beləliklə, get-gedə məlum olur ki, Nikol Paşinyanın hökumətinin daha çox qərbyönümlü olması, Qərbə istiqamətlənməsi İrənda narahatlıq və nəzərliliklə qarşılanmaqdadır. Bu proses dərinleşərsə İranla Ermənistən arasında problemlər meydana gelebilərmi? İranın Ermənistənə dəstəyini çekməsi bu ölkəni hansı sixintilərlə üz-üzə qoyar? Politoloq Elşən Mustafayev "Yeni Müsavat" a bildirdi ki, bugünkü durumda serhədlərinde Qərb meyilli dövlətlərinə məsələsində xüsusi rol oynayır. Ermənistən İran üçün arzuolunan de-

Müflis olan azərbaycanlı iş adamı, AST Şirkətlər Qrupunun qurucusu Telman İsmayılovun ("AST Telman") bu ilin oktyabr ayının 25-də Rusiya prezidenti Vladimir Putinə məktub yazması barədə xəbər yayılıb. İddia olundu ki, 2017-ci ilin dekabrından İnterpol xətti ilə beynəlxalq axtarışda olan "AST Telman" 12 səhiflik məktubunda bildiril ki, "Cerkizov" bazarı bağlandıqdan sonra ədalətsiz situasiya ilə qarşı-qarşıya qalıb. Belə ki, onun kiçik partnyorlarına bizneslərini davam etdirmələri üçün digər iri meydandalar ayrılsa da, ona heç nə verilməyib.

Bundan başqa, keçmiş tərəfdəşləri əlaqələrindən istifadə edərək ona hücum etməyə başlayıblar, maliyyə durumunu sarsıdırlar. Hüquq-mühafizə orqanları xətti ilə teqib olunduğu üçün ölkəni tərk etməyə məcbur olub. Daha sonra isə iki nəfərin qətlinde ittihəm olunaraq axtarışa verilib. T.İsmayılov eyni zamanda ona qarşı irəli sürülen cinayet ittihamını qəbul etmədiyini yazıb.

Bu xəbərdən sonra Putinin T.İsmayılovu hətta bağlışlıyacağı, onunla bağlı məsələlərə yenidən baxılacağı da iddia olundurdu.

Noyabrın 2-də isə T.İsmayılov Rusiya prezidentinə məktub yazdığını barədə xəbəri təkzib edib. T.İsmayılov bu xəbəri təxribat adlıdır. "Belə bir məktub yoxdur və ola da bilməz. Deyilənlər yalandır" deyə, biznesmen deyib.

# "AST Telman" Putinlə bütün körpüləri yandırdı

**Müflis olmuş oliqarx Telman İsmayılov Rusiya prezidentinə məktubla müraciət etməsi xəbərini bu cür təkzib etdi: "Belə bir məktub yoxdur və ola da bilməz..."**



T.İsmayılovun Putinə məktub yazması barədə xəbərləri az qala 10 gündən sonra təkzib etməsi suallar doğurur. Özü axtarışda olsada, hazırlı kommunikasiya imkanları ilə hətta həbsxanadan belə istənilen informasiyanı təkzib etmək mümkündür. Yəni "AST Telman"ın bu xəbərin ti-

rajlanmasına bu qədər müddət sonra reaksiya verməsi düşündürçür. Mümkündür ki, T.İsmayılov həqiqətən də belə bir məktubla Rusyanın dövlət başçısına müraciət etsin. Amma ya Kremləndə lazımi reaksiya verilmədiyindən, yaxud da ona "gəl, bunları istintaqda sübut et"

kimi cavab verildiyindən T.İsmayılov indi bu məktub məsələsini təkzib edir. Özü də nece? "Belə bir məktub yoxdur və ola da bilməz" kimi sərt mövqə ilə.

Əslində, uzun müddət Rusyanın siyasi və biznes elitarında söz sahibi olan T.İsmayılovun V.Putina müraciət etməsində qeyr-adı heç nə yoxdur. Amma xəbəri təkzib edən "AST Telman" əlavə edir ki, "belə bir məktub ola da bilməz". Yəni T.İsmayılov əsləbə o deməkdir ki, Putinə heç vaxt kömək və ya ədalətli arasında məsələ üçün müraciət edə bilməz. Yeri gəlmək, T.İsmayılovu Vladimir Putin iki dəfə təltif edib.

T.İsmayılovla Putinin arasını vuran isə iş adamının Türkiyədə 1,4 mlrd. dollara 2009-cu ildə açılışını etdiyi yeddiuluzu "Mardan Palace" hoteli olub. Rusyanın 2008-ci il defoltundan sonra İsmayılovun bu hərəkatı Kreml rəhbərlerinin xoşuna gəlməyib və bundan

sonra T.İsmayılov onların gözündə düşməyə başlayıb. Ona qarşı təqiblər başlanıb.

**Nəticədə İsmayılovla münasibətinə görə Moskva meri Yuri Lujkov vəzifəsini itirməli olub.** T.İsmayılovun Moskvada əsas gəlir mənbəyi olan "Cerkizov" bazarı məhv edilib. O həmçinin Moskvada tikildirdiyi hoteli və Arbatdakı məşhur "Praqa" restoranını da itirib.

T.İsmayılov özü isə bir müddət əvvəl "tezliklə avropa jurnalistləri toplayacağım və nüfuzlu rusiyalı siyasetçilərden biri ilə qapılı danışığımın mövzusunu açıqlayacağam. O, rəqabətə dözməyərək güc strukturlarının köməyi ilə biznesimi ələ keçirib" deyə, bu barədə hələ də susmağa üstünlük verir.

**Yada salaq ki, Rusiya İstintaq Komitəsi T.İsmayılovu və qardaşını iki biznesmenin qətləne sifariş vermekdə, müşəkkil cinayətkar qruplaş-**

ma formalasdırmaqdə ittiham edir. Onun qardaşı Vaqif İsmayılov hazırda həbsdədir. T.İsmayılov isə Avropa ölkələrində birindədir, barəsində beynəlxalq axtarış elan edilib. T.İsmayılovun Rafiq adlı qardaşı şərki olan iş adamı Vladimir Savkinin qətlinde suçlanaraq həbs edilib. Belə ki, onların şərki ticaret kompleksi olub. Sonradan şərki biznes satılıb və 10 milyon dollar gəlir eldə olunub. Amma R.İsmayılov şərkinə çatmala olan 5.6 milyon dolları verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəller məhkum olmuş Mehman Kərimova Savkinin qəti sıfariş olunub. Hadisə zamanı Savkin tesadüfen biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.

□ ORXAN,  
"Yeni Müsavat"

## Jurnalistikadan mətbuat xidmətinin rəhbəri vəzifəsinə gedənlər...


Ekspertlər bildirirlər ki, jurnalistikadan mətbuat xidmətinin rəhbəri vəzifəsinə gedənlər, öz işlərini daha peşəkar icra edirlər



Anar Nəcəfli



Elnur Kələntərli



Mais Ağayev



Səməyə Məmmədova



Anar Cəbrayılli

Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri dəyişdirilib. Belə ki, CBC Televiziyanın Xəbərlər Redaksiyasının buraxılış redaktoru Günay Yelmarqızı bu qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

Xanım jurnalist 1999-cu ilən mətbuatda çalışır. Əmək fəaliyyətinə "525-ci qəzet"də başlayıb. 2002-ci ildən televiziya və radio sahəsində çalışır. Fəaliyyəti müddətində AzTV, ATV, Lider TV-də müxtəlif vəzifələrde işləyib. Bir müddət Lider Televiziyanın ABŞ-dakı xüsusi müxbiri vəzifəsində çalışıb.

Jurnalista fakültəsini bitirib. BDU-da beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.

Eyni zamanda ötən həftə Dövlət Məqəriyə Xidmətinin mətbuat katibi vəzifəsinə Elnur Kələntərli təyin olundu. Elnur Kələntərli 25 aprel 1976-cı ildə Bakı şəhərində doğulub. "Spa-

rın mətbuat xidmətlərinə keçənlərin bir neçəsinin karyera yoluunu diqqətinize çatdırırıq.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun "Satira və humor" şöbəsində kiçik redaktor, redaktor və şöbə müdürü (1978-83), Televiziyanın Gençlər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-87) olub. 1991-93-cü illərdə "Vətən səsi" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəciliyə Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşurası kafedrasının müdürü (1992-94) işləyib. 1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev İctimai Televiziyanın müxtəlif kurumla-

tor vəzifəsində çalışıb. "Carçı region"un aparıcısı olub.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Əli 1986-ci ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdürü, sonra isə şöbə müdürü vəzifələrində çalışıb. İlk olaraq "Molla Nəsrəddin" jurnalında çalışıb, sonra isə karyerasını televiziyada davam etdirib. 2006-ci ildək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrde çalışıb. 2006-ci ildən isə Milli Məclisin mətbuat katibidir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bakı Dövlət Universitetinin jurnalista fakültəsini bitirib. Hərbi xidmətini başa vurduqdan sonra 1 il ANS şirkətlər qrupuna işə düzəlib və "İç xəber" vəzifəsində müxbir kimi çalışıb. Ancaq sonradan aparıcı kimi de fəaliyyət göstərməyə başlayıb. 2007-ci ildə isə müəyyən problemlər səbəbindən

ANS-dən uzaqlaşış və "Bürç FM" radiosunda işə düzəlib. Əvvəl "Bürç FM"də xəbərlər buraxılış olmayıb o, gələndən sonra burada "Xəbərlər" programı fəaliyyətə başlayıb və 2-3 saatdan bir efiş çıxıb. Bir müddət sonra isə "Xəzer" telekanalı yarandıqdan fəaliyyətini burada davam etdirib, kanalda xəbərlərin aparıcısı olub. 2015-ci ildən hərəkətə Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə reisi Orxan Mansurzadə bu vəzifəyə qədər "And", "Millet", "Avrasiya", "Naxçıvan" qəzetlərində müxbir və şöbə müdürü vəzifələrində çalışıb. 1995-ci ildən Daxili İşlər Nazirliyinin mətbuat xidmətində işləyir.

Mədəniyyət Nazirliyinin Mətbuat katibi Mais Piriyev müxtəlif vaxtlarda "AzərTAC", "Assa-İrada" agentlikləri, eləcə də "AZİSFOR" Sorğu Mərkəzi və "ELS"

Müstəqil Araştırmalar Mərkəzində çalışıb. 2002-2005-ci illərdə Yeni Azərbaycan Partiyasının mətbü organi - "Yeni Azərbaycan" qəzetində siyaset şöbəsində müxbir, 2005-2007-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Qəzet-Jurnal departamentində müxbir, 2007-2009-cu illərdə şirkətin İctimaiyyətə əlaqələr və monitoring şöbəsində mütxəssis, 2010-cu il yanvar-noyabr aylarında isə İctimai Teleradiyonun saytı www.itv.az-in redaktoru vəzifələrində çalışıb. 2010-cu il noyabr ayından Maliyyə Nazirliyinin Mətbuat katibi vəzifəsində çalışır.

"Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılli 1998-ci ildən jurnalistikadır. "Avrasiya", "Azernews" qəzetlərində işləyib. 2001-ci ilin oktyabrından 2011-ci ilin mart ayına qədər ANS TV-de müxbir,

redaktor, aparıcı-redaktor, baş aparıcı-redaktor, iqtisadiyyat şöbəsinin müdürü, İqtisadiyyat vərilişinin şef-redaktoru vəzifələrində çalışıb. 2011-ci ilin martından "Azərsu" ASC-nin Mətbuat xidməti və İctimaiyyətə əlaqələr şöbəsinin rəhbəridir.

Təhsil Nazirliyinin mətbuat katibi Casarət Valehov

AMEA-nın fəlsəfə, Siyasi və Hüquq Tədqiqatlar İnstitutunda elmi işçi, Azərbaycan Dövlət Teleradio Yayımları Şirkətində redaktor vəzifəsində çalışıb. İctimai Televiziyanın "Elm və Təhsil vərilişləri" departamentinin direktoru olub.

Gəncələr və İdmən Nazirliyinin mətbuat katibi Səməyə Məmmədova "Space" televiziyada işə başlayıb. 5 il televiziyada işləyib. Daha sonra isə Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin olunub. Bu günü qədər isə bu vəzifədədir.

□ ƏLİ RAIS,  
"Yeni Müsavat"



## Boğazda qalan himn

Zamin Hacı  
 zaminhaci@gmail.com

"Getdim, gördüm bir dərədə iki kar, kor, kürküyirtiq kirpi var. Dişi kar, kor kürküyirtiq kirpi erkək kar, kor, kürküyirtiq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürküyirtiq kirpi dişi kar, kor kürküyirtiq kirpinin kürkünü yamayırlar".  
*(yanıltmac)*

Dilçilik İstitutumuzun dili deyəsən yaman uzanıbdır. Manisların danışığına ilişidər - dinmədik, te-lekanalizasiyaları qaraladılar - susduq, əcaib lü-götər qayırdılar - fikir vermədik, indi də hökumətin dilinə qəmiş qoymağa başlayıblar. Nazirlərin hansının dilimizdə yaxşı danışdığını, hansının cümlə qurmaqdə çətinlik çəkdiyini monitorinq eleyirlər. Təsəvvür edin. Hansısa dünən yumurtadan çıxmış elmi işçi nazire cippildəməyi öyrədir. Bunların dilini... üzr isteyirəm, büdcəsinə kəsmək lazımdır, elmə ayrılan milyardları azaltsaq, bəlkə bunlar susarlar. Əslində "binnar" yazmaq daha doğrudur. Dilimizin qanunlarına görə. Sözləşisi, dünən hansısa saytda Nizaminin kürd və fars şairi olmayı da yazıbmışlar. Bu isə zəhmətkeşlərimizdə haqlı qəzəb doğurmusdu. Biz Nizaminin adına beynəlxalq fond düzəltmişik, bir çox dövlətlərin keçmiş nazirləri oraya üzv olmuşdur, hər il xeyli adamı Bakıya yığıncağa toplayıb əllərinə kürü yaxmacı veririk. Doğrudur, bütün tədbirlərin fonunda hələ də Nizaminin dilimizdə bir dənə babat tərcüməsi yoxdur, ancaq nə qəm? Əsas odur Latviyanın keçmiş naziri Vayra Viika Freyberq (ya da Vaka Viyra - daqıq xatırlamırıam, üzrli saysın) bizim Nizami fondunun tədbirlərində yaxından iştirak edir. Dahi şairimizin adının əbədiləşdirilməsi tədbirləri sırasında deputat Nizami Cəfərovun da adını çəkə bilərik. Hələ mən AzTV-nin keçmiş müdürü Nizami Xudiyevi yazmırıam. Deyəsən yazdım axı. İndi gelin görek farşlarda və ya kürdlərdə bu qədər Nizami adında adam varmı? Yoxdur. Çünkü bu bizim şairdir. Mən bunu elmi şəkildə yazıram. Madaqaskarı orta əsr azərbaycanlı dəniz səyyahı Məşədi Əsgərin köşf elədiyi də çoxdan elmi formada isbatını tapıbdır.

Bu mənada, görkəmli alim-deputatlarımızdan Rafael müəllimin siqaret əleyhinə qanuna mız qoyması çox yerine düşdü. Deyir, Səməd Vurğun, Stalin, Hitler, Mussolini və sair tanınmış ziyanlılarımız siqaret çəkiblər, biz niyə siqareti ictimai yerlərdən yığışdırıraq. Oqtay müəllim (spiker) isə onun ağızından vurubdur. Nəticədə Rafael müəllim bir siqaret yandırıb, damağına qoyaraq qəmlə şəkildə Məclisi tərk edibdir. Halbuki, neçə haqlı id! Tarixi şəxsiyyətlərin adətlərini unutsaq unudularıq! O cümlədən, Əliağa Vahid yaxşı vuran olubdur. Mayakovski cibində qəşiq gəzdirmiş. Freyd kokain iyliyirdi. Kaliqula (bu qədim türk-roma imperatorudur) isə atını senata üzv seçmişdi. Senat da onların vaxtındaki deputatxana olmuşdur. Kleopatra ilanla yatırılmış. Canım sənə desin, Makedoniyalı İsgəndərin buynuzu var idi. İndi biz bütün bu tarixi ədaləti bərpə eləməliyik. Qəlyansız Anar müəllim... bağışlayın, Stalin olarmı?

Ümumiyyətlə, bu həftə o bölgə səmərəleşdirici təklif və ixtiraları ilə yadda qaldı. Məşhur qışqıran cəbhəci, indi isə deputat işləyen Tahir müəllim təklif elədi, himnimizi qısalıq. Uzun olanda oxuyub qurtara bilmirmiş, yatırımiş. Hərçənd, burada Qüdret müəllimin monopoliyasına girmək cəhdii tərifimizdən görülmüşdür, nösün ki, (Dilçilik İstitutunun acığına "nə üçün ki" yazmırıam - qoy yansınlar) himni sünnət eləmək ideyaları həmişə onun dilindən səslənərdi. Həyat da belədir, fürsəti əldən verəndə başqları aparırlar. Şair bu məqamda yaxşı deyibdir: "Tarixin yolları düzənlək deyil, Tarix dağdan keçir, dərədən keçir. Ov bir yol bərəyə gələ-gəlməyə, O da gecikdənmi, bərədən keçir". Qaldı himnimizin başqa xalqların himnindən daha uzun olması, buna təbii yanaşmaq lazımdır. Biz başqa xalq deyilik ki. Biz analoqu olmayan inkişafa nail olmuşuq. Regionun lider dövlətiyik. Kosmosda neçə dənə peykimiz, raketimiz, asteroid və kometamız şütfür. İndi hansısa yaponun da himni iki dəqi-qə olsun, bizim də? Belə siyasi səhv'lər görə adamı növbəti dəfə mandatsız qoyarlar, vallahi, b illahi. Ondan sonra get təzədən qışqır. Düzü, mənim yadına gəlir, o vaxtlar Tahir müəllim deputatxanada hardasa 6 dəqiqə qışqırmışdı.

İndi söz şənbə günündür. Müqəddəs gündür, şübhəsiz.

**S**rağagün Ermənistan parlamenti özü-özünü buraxdı. Eyni gündə erkən parlament seçkilərinin tarixi bəlli oldu - 9 dekabr. Beleçə, 40 gündən də az müddətdə işgalçı ölkə özüne yeni parlament seçməli, ardınca isə yeni baş naziri müəyyən etməlidir. Fors-major vəziyyətlər yaşannmasa, böyük ehtimalla, bu, elə indiki baş nazir əvəzi Nikol Paşinyan olacaq.

Buraxılan parlamentin son iclasında isə Paşinyan sensasion sayılacaq etirafda bulunub. Baş nazir əvəzi bildirib ki, regiondakı geosiyasi vəziyyət üzündən ölkənin İran və Gürcüstanla yarımaçıq sərhədləri də istenilən vaxt bağıla bilər.

Sitat: "Ermənistan-İran sərhədi istenilən an İranla ABŞ-in münasibətlərinə, habelə geosiyasi vəziyyət səbəbindən qapanan bilər. Gürcüstanla sərhədi də de-fakto, misal üçün, pis hava şəraitine və ya geosiyasi vəziyyət üzündən bağla bilər. Yeni belə çıxır ki, Ermənistan dənizsiz adadır. Belə vəziyyətdə Ermənistan necə hərəkət etməlidir, o zaman biz nə edək?", - deyə Paşinyan ritorik sual edib və ardınca bildirib: "Həzirdə erməni-türk əlaqələri ilə bağlı mən həmişə dediyim sözü bir daha təkrarlaya bilərəm: Ermənistan heç bir on şərt olmadan Türkiye ilə əlaqələrin normallaşmasına həzirdir".

O, Ermənistan tərəfdən sərhədi açmağa hazır olduğunu söyləyib. "Mahiyyət etibarilə sərhəd biz tərəfdən bağlanmayıb. Türkiye tərəfdən, Qarabağ görə bağlanıb. Bu, pis siyasetdir. Çünkü əger kimse ümid edirək ki, Ermənistan təzyiq altında, hədələrlə "Qarabağ xalqını" (dırnaqlar bizimdir - red.) bu və ya başqa nizamlama variantına itəleyəcək, o, sadəcə, yanılır. Əksinə, belə şəraitdə biz daha da möhkəm olacaq və birləşəcəyik", - deyə erməni baş nazir əvəzi şəntajdan da çəkinməyib.

\*\*\*\*\*

Burda deyirlər, həm qor-xur, həm də qorxudur. Məsələ ondadır ki, sərhədlərin açılması hamidan çox işgalçı Ermənistana lazımdır. Bu da də-qıqdır ki, İrəvan üçün Türkiye və Azərbaycanla sərhədlər İran-Ermənistan və Ermənistan-Gürcüstan sərhədlərinən qat-qat önemlidir. Yəni işgalçı ölkənin "xilas kəməri" ilk növbədə Bakı və Ankaradır. Tehran, Tiflis və ya Moskvadə yox. Sübut - Ermənistanın həzirkə ağır və böhranlı durumu.

Türkiyə isə heç yerə tələsmir. Rəsmi Ankara dəfələrlə beyan edib ki, Azərbaycan torpaqlarının heç olmasa, böyük bir hissəsi (ən azından, Dağlıq Qarabağ ətrafinda 5 rayon) qeyd-şərtsiz (!!) azad edilməyince sərhədlər açılmayıcaq. Necə deyərlər, "top" həmişəki kimi erməni tə-



## Ermənistanın "xilası"

## kəməri" Azərbaycanda dır. Bakı İrəvana təklif verdi

Paşinyandan acı etiraflar və... yersiz hədələr; Azərbaycan xoş məram göstərir, İrəvan isə... Tərkiyə və ABŞ-a şərt qoyur - nonsens

rəfdədir, seçim də həmişəki

nistanın yeni rəhbərliyi də iş-  
ğalçı ölkə ətrafında formalas-

mış acı reallıqlardan doğru nə-  
ticə çıxarmağa tələsmir və sə-  
ləfləri kimi illüziyalarla yaşa-  
maq xəttinə meyllənir. De-  
mək, Paşinyan və erməni xal-  
qı blokadından daha ağır nəti-  
cələrəne hazırlı olmalıdır.

Paşinyanın son açıqlama-  
si həmçinin o anlama gəlir ki,  
İrəvan-İran-Ermənistan sə-  
hədini bağlanması qarşılığın-  
da ABŞ-ə utanmadan bazar-  
lıq təklif edir, hətta Vaşingtonu  
şantaj edir ki, Ağ Ev İranla  
sərhədlərin bağlanmasına  
əvez olaraq, Tərkiyə-Ermə-  
nistan əlaqələrinin qeyd-şərtsiz  
normallaşmasına üçün Ankaraya təzyiq eləsin,  
üstəlik, Ermənistana təhlükə-  
sizlik qarantı versin.

Təbii ki, ABŞ bu zəmanəti  
İrəvana verməyəcək. Ən azı,  
Rusyanın forpostu kimi qal-  
dıqca...

"Paşinyanın çətin ki, ölkənin  
siyasi kursunu dəyişsin. Ermənistanın radikal dəyişiklik-  
lər yalnız o halda mümkündür  
ki, əger bu ölkənin lideri Azə-  
rbaycan və Tərkiyə ilə münasibətləri  
normallaşdırıla bilsin. Ancaq onda da onun siyasi  
karyerası bitəcək". "Yeni Mü-  
savat"ın məlumatına görə, bu  
barədə Moskvadakı MDB ölkələri  
institutunun direktor müavini Vladimir Jarixin de-  
yib. "Bütövlükdə Ermənist-

□ "Yeni Müsavat"ın  
analitik xidməti

Son illerde Cənubi Qafqazın üç ölkəsindən biri olan Azərbaycanın siyasi həyatında sənki bir susqunluq hökm sürür. Doğrudur, bu ilin aprelindəki prezident seçkiləri ərefəsində siyasetdə bir canlanma müşahidə olundu. Lakin seçkilərdən dərhal sonra bu canlanmadan əsər-əlamət qalmadı.

Əvəzində düşmən Ermənistanda ciddi siyasi proseslər başlıdı və sonunda inqilab baş verdi. İngilabdan sonra bu günə qədər də proseslər sənqimək bilmir və artıq təcavüzkar ölkə gələn ay keçiriləcək parlament seçkilərinə hazırlaşır. Gürcüstanda da siyasi proseslərdə aktivliyin olduğunu söyləmək mümkündür. Xüsusilə, oktyabrın 28-də keçirilən prezident seçkisindən önce və bu günlərdə aktivlik piş həddə çatıb. Qonşu ölkə gələn bu ayın sonlarında keçiriləcək prezident seçkilərinin ikinci turuna doğru gedir.

Ekspertlər Azərbaycan siyastindəki bu səssizliyi müxtəlif səbəblərlə izah edirlər. İlk növbədə ölkəmizdə sabitliyin hökm sürməsi burada başlıca səbəb kimi göstərilir. Digər tərəfdən, ölkə müxalifətinin passiv olması, hakimiyətlə ciddi rəqabət apara bilməməsi də səbəblər sərasında qeyd olunur.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı siyasetdəki sükutu bu cür izah elədi: "Bunun səbəblərini daha çox ölkə daxilində axtarmaq lazımdır. Mənçə, bu, başlıca səbəb ulu öndərimiz Heydər Əliyevin fundamental prinsiplərinə söyklənən, Azərbaycan xalqının məraqlarına xidmet edən siyasetinin nəticəsidir. Qonşu ölkələrdə siyasi proseslərdə aktivlik, belə

# Bölgənin iki ölkəsi qaynayırlar, Azərbaycanda səssizlikdir - səbəb sabitlik, yoxsa...

Fəzail Ağamalı: "Xalq o vaxt küçələrə çıxır ki..."



demək mümkünsə, özünü yuxarı şkalada ona görə göstərir ki, hakimiyətlə xalq arasında çox böyük problemlər var. Xalqın mütləq əksəriyyətinin hemin ölkələrin iqtidarı ilə aralarında olan gərginliyi bu cür qabar malara səbəb olur. Azərbaycanda belə vəziyyət yoxdur.

Buna səbəb də ölkə prezidentinin xalqımızın sosial sıfarişlərini öncələyib, ona zamanında reaksiya verməsidi. Xalqımızın arzu etdiklərini bütövlükdə cənab prezident reallaşdırır. Təbii ki, bizim də ölkə olaraq çatışmayan cəhətlərimiz var. Xalqın görmək istədiklərinin ölkə baş-

çisi tərəfindən həyata keçirilməsi, eləcə də, bu siyasetin əsasən peşəkar komanda tərəfindən ideyalara, dövlətçiliyə sadıq insanlar vasitəsilə reallaşdırılması belə bir vəziyyətin yanrazmasına başlıca rol oynayır. Komandada vahidlik var, kapitanı kifayət qədər güclüdür, cəvik siyaseti reallaşdırıdan dövlət başçısidir. Hər hansı bir xoşağelməz hallar, çatlar baş verir, etimadı itirmək halları yaranırsa, cənab prezident dərhal reaksiya verir - ister nazir, ister komitə sədri, isterse də, hansısa vəzifə sahibi olursa olsun. Bu da ölkə miqyasında komandanın qarşısına qoyduğu vəzifələri yerinə yetirməsini təmin edən başlıca amillərdən biridir. Bütün bunlar ölkədə həm də sabitliyi təmin edir. Bu da xalqla prezidentin həmrey olduğunu göstərir, eyni zamanda, xalq tərəfindən prezidentin siyasetinin

dəstəklənməsi, müdafiə olunması deməkdir. Bunlar mövcudursa, demək xalq küçələrə çıxmamaq əvəzində evində oturub, televizora baxaraq Allahın verdiyi nemətlərden dadaraq öz həyatını yaşayır. Əger cəmiyyətdə böyük problemlər olursa, insanlar arzu-istəklərini reallaşdırıbilmirlər, o zaman insanlar öz problemlərini həll etmək üçün küçələre axıxır, narazılıqlarını bu və ya digər şəkildə ifadə edir, hakimiyətə qarşı aqressiv münasibəti ortaya qoyur. Buna heç bir ölkəmizdə mövcud deyil. Bu da ölkə prezidentinin xalqın maraqlarına uyğun, dövlətçiliyimizə sadıq siyaset yürütməsi ilə bağlıdır. Səbəbləri burada axtarmaq lazımdır. Mövcud duruma susqunluq deməzdəm. Buna anlaşıqlı yaşam tərizi deyərdim".

Deputat iqtidar daxilindəki "5-ci kolon"un narahatlılı-

ğından da söz açdı: "Bu durum həmin qüvvələrə sərf edib-etmədiyini deyə bilmərem. Amma bu bir reallıqdır ki, ölkəni daxildən qarışdırmaq istəyən qüvvələrə sabitlik sərf etmir. Bu baxımdan onlar narahatdırılar ki, ölkədə nə üçün belə bir sakitlik mövcuddur. Belə insanların ekseriyəti "5-ci kolon"un üzvləridir. Onlar həm de kifayət qədər böyük dərcədə ambisiyaları olan insanlardır. Tutmuş olduğunu mövqelərlə kifayətlənmirlər, daha yuxarıya qalxmaq kimi ambisiyalarla yaşayırlar. Onlar Azərbaycanda ciddi qüvvəyə, təsirə malik deyillər. Bu cür insanların arxasında güclü qüvvə, sosial dayaq olmalıdır. Bu da Azərbaycan reallığında mümkün deyil. Onların üzərində dəha güclü, çevik, iradəli, intellektual, böyük, siyasi proseslərdən düzgün nəticə çıxarmağı özündə ehtiva edən dövlət başçısı var. Həmin şəxsə qarşı müqavimət göstərmək o qüvvələrin təmamilə məhvini, sıradan çıxmasına bərabər bir şeydir. Azərbaycan xalqı ilə cənab prezidentin sarsılmaz vəhdəti, birliyi hər şeyi həll edir. Bu birlik bütün uğurlarımızın, sabitliyimizin təminatıdır".

□ Cəvənsir ABBASLI,  
"Yeni Müsavat"

# Amerikanın İrana qarşı sanksiyaları başlayır

Bölgədə yenidən gərginlik dönəmi başlayacaq, ancaq bu dəfə fərqli nüanslar da var

Noyabrın 4-də ABŞ-in İrana qarşı embarqolarının növbəti - ikinci dalğası başlayacaq. Bu ilin mayında ABŞ prezidenti İranla "altıq" ölkələri arasında 2015-ci ildə imzalanmış nüvə anlaşmasından çıxdığını bayan edib. Bunu ardınca isə İrana qarşı keçmişdəki sanksiyaaların bir qismi yenidən bərpa olunub.

Avqustun 6-da isə ABŞ Maliyyə Departamenti İrana qarşı birinci sanksiyalar paketini elan edib. İkinci sanksiya paketi isə noyabrın 4-də qüvvəyə minəcək. ABŞ dövlət katibi İrana qarşı "daha əvvəl mövcud olmaması" daha sərt, neft satışını da əhatə edəcək sanksiyalar hazırlayacaqlarını bəyan edib. Prezident Tramp isə bəyan edib ki, bu təqvimdən sonra İranla əməkdaşlıq edən dövlət və şirkətlər ABŞ-la işləyə bilməyecək.

Amerikalıların İrana qarşı ən ağır sanksiyaları elan edəcəyi təqvim də xüsusi olaraq seçiləbil. Məhz 39 il evvel 1979-cu il noyabrın 4-də əsasən iranlı tələbələrdən ibarət qrup Tehranda ABŞ-səfirliyinə hücum edərək əməkdaşları girov götürərək səfirləyi əle keçirib. Səfirliliyin dağıdılması və 66 nəfər işçi-

rəfdən Avropa Birliyi, Çin, Rusiya kimi dövlətlərin nüvə anlaşmasını davam etdirməsi, bununla da ABŞ-a rəğmən nüvə anlaşmasına sadıq olduğunu nümayiş etdirib, digər tərəfdən isə neft alıcıları və elecə də digər iqtisadi tərəfdaşlarını qoruyub saxlamaq üçün onlarla fəal diplomatik iş aparıb. Ruhani hökuməti daxilde də müyyən hazırlıq görüb. Hökumət bildirir ki, Vaşinqtonun yeni sanksiyaları əslinde İranı qarşı elave təzyiq yaratmayıcaq, çünki İran artıq illərdir bu embargolar altında yaşıyır. Ona görə də İndi noyabrda yeni embarqolar İran iqtisadiyyatı üzərində ciddi təsir qoymayacaq. Amma daxili müxaliflər bunun əksini bildirirlər.

Maraqlıdır ki, Vaşinqtonda da müyyən qədər yumşalma var. Məsələn, ən son olaraq ABŞ mətbuatlı yazıb ki, ABŞ Dövlət Departamentinin yüksək vəzifeli əməkdaşları Mayk Pompeo İranın SWIFT sisteminde qalmağına razi sala biliblər. Sanksiyaların yumşaldılması



"Biz çalışırıq ki, maksimum təzyiq göstərək, ancaq öz dostlarımıza, müttəfiqlərimizə zərər vurmaq istəmirik və bunun üzərində işləyirik", - Bolton vurğulayıb.

İşlənilən halda ABŞ və İran arasında növbəti gərginlik Azərbaycan üçün çətin sınaq olacaq. Doğrudur, ABŞ tərəfi də etiraf edir ki, İranı sanksiya mövzusunda Tehranın qonşusuna olan ölkələrə ciddi təzyiq etməyecəklər.

Cünki bundan sonra Corc Buşun və dəhə sonra Obamanın dövründə ABŞ-in İran'a qarşı

sanksiyaları zamanı qonşu dövlətlərə müyyən güzəştlər tanınıb.

Cünki birincisi, birbaşa sərhəd olan ölkələrin birmənali şəhədə sanksiyalara qoşulması çətindir, hətta mümkün deyil. Digər tərəfdən bu sanksiyalara qoşulma həmin dövlət üçün təhlükə yaradır.

2000-ci illərin evvəllerində Vaşinqtonun Tehrana hava

zərbəsi endirəcəyi ilə bağlı xəbərlər yayılan zaman Bakı üzərində ciddi təzyiqlər vardi.

Hətta sonrakı illərdə rəsmi Bakı bunulla bağlı rəsmi açıqlama yayaraq

öz ərazisindən İran'a qarşı istifadəyə icazə verməyəcəyini bəyan

edib. Əlbəttə bu və gizlində aparılan danışqlarda verilən vədlərin Tehran nə qədər razı salındığını da demək mümkün deyil. Lakin fakt ondadır ki, indi Tehran Bakıdan necə deyərlər narazı deyil, eksiye, Bakı ilə əlaqələri dəha da yaxşılaşdırıb. Bu isə onu deməyə əsas verir ki, bu dəfə Bakının İran-Amerika ənənələri arasında qalacağı inandırıcı deyil.

Lakin hər bir halda gələn həftədən etibarən regionumuz yeni siyasi mərhələyə qədəm qoyur. ABŞ və İranın yeni qarşıdurması region ölkələri üçün ciddi sınaq olacaq. Yeri gəlmışkən, artıq noyabrın 2-de Türkiye hökuməti ölkə ərazisində olan İran təyyarələrinə yanacaq vermək dən imtina edib. Media bunu ABŞ sanksiyaları ilə izah edib. Bildirilir ki, Türkiyədə mülki aviasiya üçün yanacaq təmin edən "Vitol Grub" İran mülki aviasiyasına məxsus təyyarələrə yanacaq verməkdən imtina edib. Rəsmi Ankara höləlik sanksiyalarla bağlı Türkiyəyə güzəştlərlə bağlı məktub gəlməyib. Belə görünür ki, artıq proses başlayıb.

□ Kənan RÖVŞƏNOĞLU,  
"Yeni Müsavat"

**N**oyabrin 2-də Milli Məclisin növbəti plenar icası keçirildi. Parlamentin sədri Oqtay Əsədov icası açıq elan edəndən sonra gündəlik barədə məlumat verdi.

Hüquq siyaseti ve dövlət quruculuğu komitesinin sədri Əli Hüseynli gündəlikdəki ilk məsələlərdən danışarkən Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə məsələlərlə bağlı məlumat verdi. Komite sədri dedi ki, son illər Azərbaycanda məhkəmə-hüquq islahatları keyfiyyətə yeni mərheleyə daxil olub. Məhkəmə hakimiyətinin möhkəmləndirilməsi ilə əlaqədər onun özünüdərə orqanı olan Məhkəmə-Hüquq Şurasının selahiyətləri de genişləndirilib. Ölkəmizdəki sürəti iqtisadi inkişaf mülki və inzibati xarakterli işlərin de artımına getirib çıxarıb. Məhz bununla bağlı olaraq irəli sürülmüş təkliflər nəzərə alınaraq 2007-ci ilde müqayisədə məhkəmə hakimlərinin sayı iki dəfə artıb. Bununla yanaşı, məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik, institutional tədbirlər də görülüb.

Komitə sədri bildirdi ki, prezident İlham Əliyevin korrupsiyaya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələri məhkəmə-hüquq sistemindən də kənarda qalmayıb: "Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icrati başlanılıb, qanun pozuntusunu və digər neqativ hallara yol verdiyinə görə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb". Ə.Hüseynli qeyd etdi ki, həzirdə Ali və Apelyasiya məhkəmələrində 30, o cümlədən Ali Məhkəmədə bir, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində üç, Apelyasiya məhkəmələrində isə bütövlükdə 26 vakansiya mövcuddur.

Bunun ardınca Ə.Hüseynli yeni namizədlər barədə məlumat verdi. Bildirdi ki, "Məhkəmələr və hakimlər haqqında" Qanuna uyğun olaraq Sənan Firudin oğlu Hacıyev Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərek Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilir. **Novruzov Əsgər Novruz oğlu, Allahverdiyev Mehman Dünaymalı oğlu, Xidirov Əhliman Mehman oğlu** Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilərlər. **Sadiqov Vahid Nəriman oğlu, Əhmədov İlham Bayram oğlu, Məmmədova Şərafət Asif qızı, Məhərrəmova Şeyda Ədalət qızı, Məmmədov Habil Çingiz oğlu, Rəhimov Elmar Eldar oğlu, Kərimli İlham Əziz oğlu, Abdulov Rəşad Məhərrəm oğlu, Babayev Fuad Fikrət oğlu, Əliyev Zaur Əli oğlu, Əkbərov Kamran Hüseyin oğlunun, Hüseyin Aida Əli qızının "Məhkəmələr və hakimlər haqqında" Qanunun müvafiq hissələrinə uyğun olaraq Bakı Apelyasiya Məhkəməsinin hakimləri vəzifəsinə təyin edilməsi məqsədənə uyğun sayılıb.**

Həmçinin **Hüseynzadə Afiq Hüseyin oğlu və Məmmədov Rəşad Ziyaviddin oğlu**



# Milli Məclisdə siqaret və himn mübahisəsi-deputatlar üz-üzə gəldi

**Deputatlar Ali və Apelyasiya məhkəmələrindəki boş yerlərə namizəd olan yeni hakimləri təsdiqlədilər - siyahı**

Gəncə Apelyasiya Məhkəməsinin, **Babayeva Hökümə Çingiz qızı, Əsgərova Ruhiyə Oruceli qızı, Məmmədov Fuad Əli oğlu, Rzayev Məhəmmədəli Əsəd oğlu** Sumqayıt Apelyasiya Məhkəməsinin, **Abbasov Fehruz Novruz oğlu, Həsənov Müşfiq Kamil oğlu, Kerimov Taleh Suliddin oğlu** Şirvan Apelyasiya Məhkəməsinin, **Eyyazov Akif Məhərrəm oğlu, Mahmudov Ayaz Akif oğlu** Şəki Apelyasiya Məhkəməsinin, **Şəki Apelyasiya Məhkəmələrindəki boş yerlərə namizəd olan yeni hakimləri təsdiqlədilər - siyahı**

sında olub. Kimsə insanları nəzəri salırsa, Məhkəmə Hüquq Şurası onun cəzasını verir".

Birinci vitse-spiker **Ziyafer Əsgərov** isə Z.Orucun məhkəmələrdə daha ağır cəzalarla bağlı qərarların verilməsi barədə dediklərini təkzib etdi. Bildirdi ki, prezidentin sərəncamından sonra humanist cəzalarla bağlı qərarlar çıxarırlar.

Bundan sonra hakimlərin təyinatı ilə bağlı səsvermə oldu və namizədlər təsdiqləndi.

Mədəniyyət komitəsinin

sədri **Rafael Hüseynov** üçüncü oxunuşa "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunda nezərdə tutulan dəyişiklik barədə məlumat verdi. Dəyişikliyə görə televiziya və videofilmlerde, teatr tamaşalarında, radio, televiziya, video və kinokronika programlarında, uşaq üçün nezərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədile nümayiş etdirildiyi əsərlərin, tamaşaların, programların efirdə, kabel yayımı vasitəsilə açıq yayılmışması qadağan edilir.

O.Əsədov geniş danışan komitə sədrinin çıxışına reaksiya verdi: "Rafael müəllim, bu, üçüncü oxunuşdur. Bura nə Amerikadir, nə də başqa ölkə... Bura Azərbaycadır. Siz təze qanun yazırsınız?"

R.Hüseynovsa "xahiş edirəm, imkan verin, mən fikirlərimi yekunlaşdırırm. Mən qanunu təqdim edirəm" dedi və bundan sonra komite sədri fikirlərini davam etdirdi.

Parlament sədrinin birinci müvəvvarı Ziyafer Əsgərov R.Hüseynovun teatr tamaşalarında və filmlərdə siqaretin məhdudlaşdırılmasının aradan qaldırı-

haqqında" Qanunda edilən dəyişikliklər də şərh etdi. Diqqətə çatdırıb ki, dəyişikliye görə sənəde "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinə uyğun olaraq, teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədile nümayiş etdirilmesi qadağandır" məzmunlu 11.4-cü maddə əlavə edilir. Hər üç qanunda nezərdə tutulan dəyişiklikler "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna uyğunlaşdırılma məqsədi daşıyır.

Daha sonra Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləsi barədə qanun layihəsini üçüncü oxunuşa şərh etdi. Dəyişikliye əsasən, yetkinlik yaşına çatmayanlara

dır. Bütün ölkələrin himni uzağı 2 dəqiqədir, birimki 4 dəqiqə... Ona görə də təklif edirəm, himnimizin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, ikincisi, bədbin notlar götürülsün".

Komitə sədri **Rafael Hüseynov** "gerb" sözünün "herb" kimi yazılımasını təklif etdi: "Müqəddəs rəmzlərin yazılışında dil xətləri olmamalıdır. Əslində sözün orijinali herbdir, amma biz onu ruscadan götürüb "gerb" etmişik. Hansı ki, biz haqlı olaraq herablika elmi deyirik, gerablika yox. Ona görə də bu düzəliş mütləq edilməlidir".

Komitə sədri **Siyavuş Novruzov** isə dedi ki, bu adları dəyişməkdən ötrü Konstitusiyada dəyişiklik etmək lazımdır: "Konstitusiyada atributların adı necə gedibsa, o adla da təqdim olunur. Əgər biz bu adı dəyişdirmək istəsek, o zaman ilk növbədə Konsti-

tuyaya dəyişiklik edilməlidir. Mən hesab edirəm ki, hər dəyişiklik o qədər də xeyr gətirmir. Biz dəyişiklik edib 100 illik tariximizdən niye imtina etmeliyik? Məsələn, bizim bayraqımızın əvəzi yoxdur, hər dəfə baxanda adamın ürəyi dağın döñür. Ona görə də mən dəyişikliklərin əleyhinəyəm. 1993-cü ildə bu məsələ qaldırıldı, amma ümummilli lider buna qarşı çıxdı. Bizim attributlar yerindədir. Ona görə də səsə qoqaq, qəbul edək". S. Novruzov dedi ki, vaxtılı ulu önder Heydər Əliyev attributlara dəyişikliklə bağlı təkliflərin əleyhinə çıxış etdi: "Bize qonşu dövlətlərin birində (Gürcüstanda-E.P.) hakimiyət dəyişən kimi bayraq da dəyişdirildi. Onlar Avropaya yaxınlığını göstərmək üçün bayraqlarının üzərində 5 xaç vurdular. Amma bayraq xalqın mənəviyatını, həyatını eks etdirir. Bu baxımdan düşünürəm ki, bizim attributlar yerindədir. Qanun layihələrində məsələlər düzgün şəkildə qoşulub".

Deputat **Fəzail İbrahimli** dedi ki, AXC Azərbaycan gerbinin və möhürüün təsdiq olunması haqqında iki dəfə cəhd etdi. 1919-cu ildə bu istək baş tutmadı. 1920-ci ildə növbəti cəhd oldu. Amma nakam qaldı, Cümhuriyyət süqutu yetirildi: "Onu biz etik". Tariixçi-professor əlavə etdi ki, himnimizdə Azərbaycanın təqdimatı, tarixi var: "Bundan necə imtina etmək olar? Dünəyada elə bir himimdə varmı ki, millet öz canını qurban verməyə hazır olsun? Bunu harasını çıxartmaq olar? Bir dəqiqə ayaq üstə durmaq ne çətin məsələdir? Toxunmaq olmaz belə şeylər! Xahiş edirəm bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynamaq olar".

Spikerse "yan keçirik, narəhat olmayın, görürsünüzü səsə qoşuruq" deyib layihəni səsverməyə çıxardı. Yekdiliklə layihə qəbul olundu.

Dəyişikliklər qəbul olundu və iclas öz işini yekunlaşdırıldı. □ **Elşad PASHASOV, "Yeni Məsusat"**



# KİVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

**A**TƏT-in Minsk Qrupunun bölgəyə daha bir səfəri başa çatdı. Həmsədrler ənənəvi marsrut üzrə Bakı və İrəvanın Azərbaycan və Ermənistan rəhbərləri ilə bir araya gəldilər, işgal altındakı Dağlıq Qarabağda oldular. Bu il üçün yəqin ki, sonuncu olacaq səfərin yekunu ilə bağlı hələ ki vəsiçələr hansısa bəyanat və ya açıqlama verməyiblər.



Böyük ehtimalla, həmsədrler bu dəfə də əvvəlkilərdən fərqlənməyən növbətçi bəyanatla kifayətlənəcəklər, bir daha atəşkəsi qorumağın vacibliyini vurğulayacaqlar. Cünki Qarabağ konflikti ətrafında hazırlıksızlılıq, vəsiçələr hansısa dövlətlərin, xüsusən də Rusiyanın

problemin həllində maraqlı olmaması ayrı ehtimallara yer saxlamır. Hərçənd Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözcüsü Mariya Zaxarova dünən münaqişənin nizamlanmasında "Minsk Qrupunun səmərəliliyinin artırılması istiqamətində atılan addımlardan" danışır.



## Zakir Həsənov yeni idarəetmə mərkəzinin açılışını edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafıə Nazirliyinin (MN) digər rəhbər heyəti Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi idarəetmə Mərkəzinin fealiyyəti ilə tanış olub.

Musavat.com-un Müdafıə Nazirliyinin saytına istinadən verdiyi məlumatata görə, təhlükəsizlik tədbirləri nəzəre alınmaqla, peyk rabitə sistemi esasən avtonom işleyen mərkəzi yerüstü stansiyası, mobil və daşınan peyk rabitəsi vəsiti ləri olaraq "Azərkosmos" ASC-nin peyk üzərindən fəaliyyət göstərir. Bu peyk rabitə sistemi hücum və müdafiə əməliyyatlarında qoşunların mobil hərəkəti və cəvək yerdəyişməsi zamanı komanda məntəqələri arasında səslə və metn (DATA) məlumat mübadiləsinin temin edilməsi üçün təyin edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Ordusunun rabitə vəsiti lərinin texniki xidmət və təmiri Mərkəzinin yeni istifadəyə verilmiş bölmələrinin açılışında da iştirak edib. Zakir Həsənov mərkəzin ərazisində yerləşən rabitə vəsiti lərinin təmiri üçün nəzərdə tutulan laboratoriyalar, eləcə de texniki, xidməti, inzibati otaqlar və saxlanclarla yaradılmış şəraitlə tənqid olub. Bildirilib ki, qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar mütənasib hərbi kommunikasiya avadanlıqlarına mərkəzdə texniki xidmət göstərilir və onlar qısa müddətə tam təmir olunaraq yenidən sıraya qaytarılır.

**Avtomatlaşdırılmış idarəetmə sistemləri, radiostansiylar və peyk avadanlıqlarının təmiri otaqlarında çalışılan mütəxəssislərlə görüşən müdafiə naziri rabitə vəsiti lərinin müasir ordunun idarəetmə sisteminin əsas elementlərindən biri olduğunu qeyd edib. O, müasir döyüşdə bölmələrin fasilesiz, sabit, operativ və gizli idarə olunması məsələsinin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daima diqqət mərkəzində saxladığı bildirək mərkəzin imkanlarının daha da genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.**

# Qarabağ



## Qarabağ danışıqları haqda danışıqlar... bitdimi?

Həmsədrlerin bölgə səfəri ilə bağlı ekspertlərdən fərqli rəylər; **rusiyalı politoloq**: "Sülh prosesi gələn ilin əvvəlində intensivləşə bilər"; **azərbaycanlı şərhçi**: "Danışıqlar prosesində hansısa dəyişiklik olarsa belə, bu, müharibə ehtimalının artması yönündə olacaq..."

**Sitat:** "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun səmərəliliyinin artması üçün lazımlı olan konkret addımlardan danışarkən qeyd etmək istərdim ki, bu, danışıqlar prosesidir, tərəflərlə əlaqələdir, əldə olunmuş razılaşma əsasında irəliləmədir". Zaxarova iddia edib ki, bütün bunlar diplomatik işlədir və heyata keçirilir.

Bəs yaxın perspektivdə Qarabağ danışıqlarını gözləyir, sülh, yoxsa müharibə ehtimalları güclənəcək? Siyasi şərhçilərin bu yönədə təxminləri birmənəli deyil.

\*\*\*\*\*

"2019-cu ilin yanvarından Qarabağa dair danışıqlar intensivləşə bilər". "Yeni Müsavat"ın məlumatına görə, bu bərədə rusiyalı analistik, Moskvadakı Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin eksperti Mixail Neymyakov "İnterfaks-Azerbaydjana"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, həm de onunla bağlıdır ki, o vaxta Ermənistanda növbədən kənar parlament seçkiləri bitəcək və yeni hökumət formalasacaq. "İkincisi, dekabr-yanvar aylarında bir qayda olaraq, beynəlxalq vəsiti lərlər daha fəal olurlar. Yada salıb ki, bu ilin yanvarında Krakovda Azərbaycan və Ermənistən xarici işlər nazirlerinin görüşü keçirilib. Əgər 2019-cu ilin yanvarında da analoji görüş baş tutsa, bu, məhz "dan-

ışqlar haqda danışq" olacaq", - deyə analitik qeyd edib.

Rusiyalı ekspert şübhə edir ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda olarkən Ermənistana Qarabağla bağlı məqbul və ciddi təklif verilib. "Tam mümkündür ki, Paşinyan Boltondan məhz Ermənistən üçün həqiqətən məqbul olan təklif almayıb. Bu xüsusda erməni baş nazirin açıqlaması əlamətdardır. Paşinyan bəyan eləmişdi ki, "hər kes öz adından danışa bilər, Bolton və ya hər hansı başqa Ermənistən baş naziri adından danışa bilmez". Əlbəttə ki, Paşinyan bu yolla növbəti dəfə Qarabağa dair pərədaəxası miqyaslı danışıqlar haqda söz-söhbəti birəfəlilik kəsmək istəyib. Seçkiler ərefəsində belə versiyaların peydə olması ona əsلا el vermər", - deyə təhlilçi bildirib.

**Onun qənaətinçə, yaranmış vəziyyətdə İrəvan Moskvadan uzaqlaşmamalı idi:** "Bu fonda Ermənistən Rusiyadan ciddi şəkildə uzaqlaşması sərfəli deyil. Buna da diqqət edək ki, İlham Əliyevlə Nikol Paşinyanın Düşənbə təmasından en böyük udusudo do-

layışıyla mehz Minsk Qrupu həmsədrlərindən olan Rusiya qazandı. Axi görüş her iki liderlə təmasda olan Vladimir Putinin qatıldığı MDB sammitde baş vermişdi. Yada salın, sammitdə Putinlə Paşinyan bir kündə nəyisə müzakirə edirdilər".

"Yeni Müsavat" xəber verir ki, bu sözləri rusdilli minval.az saytına müsbahəsində qeydə alınmamış REAL Partiyasının həmtəsisçisi, beynəlxalq hüquqşunas Erkin Qədirli Qarabağ ətrafında son durumu və həmsədrlerin bölgə səfərini şərh edərək deyib.

**Siyasi təhlilçi daha sonra deyib:** "Məlumdur ki, Qarabağ məsələsində Azərbaycanla kompromis tapmaq istəyən istənilən erməni rəhbər hakimiyyətini itirib. Ona görə də düşünmürəm ki, yaxın zamanlarda nizamlama prosesində hansısa ciddi dəyişikliklər gözəlməye dəyər. Əgər

olarsa belə, bu, yeni müharibə ehtimalının artması yönündə olacaq".

Onun əminliyinə görə, düşünmək ki, Ermənistanda həkimiyət dəyişikliyi və ya onun demokratikləşməsi İrəvanın Bakı ilə danışıqlarda mövqeyin zeifləməsinə gətirəcək və ya o, kompromis gələcək, sadələvhələk olar: "Əksinə. Təcrübə bunun əksini göstərir. Son 20 il sübut edir ki, Ermənistəni yalnız dile tutmaqla konstruktiv mövqeyə getirmək mümkün deyil".

Politoloq Qərbla Rusyanın Dağlıq Qarabağ münaqişəsinə yanaşmasına da toxunub. "Qərbi çox isteyir ki, konflikt həll olunsun. Sadəcə, Qərbi üçün fərqi yoxdur ki, Dağlıq Qarabağ yekunda kimə məxsus olacaq - Azərbaycana, Ermənistana, yoxsa "müstəqil" olacaq. Bu, onları az narahat edir. Rusiya isə Qərbədə fərqli olaraq, konfliktin nizamlanmasını arzulamır, nədən ki, nizamlama onu Bakı və İrəvana olduqca mühüm təzyiq riçaçından məhrum edəcək. Eyni şey Abxaziya və Cənubi Osetiya məsələsinə aididir", - deyə o əlavə edib.

\*\*\*\*\*  
**Məsələ də ilk növbədə elə bunda - Rusyanın münaqişənin həllində maraqlı olmamasındadır.** Problem həm də ondadır ki, Moskva Azərbaycana konfliktin hərbi yolla həllinə də engel olaraq qalır. Hər halda, 2016-cı ilin aprelindəki "4 günlük" müharibə bu qənaəti yaradıb...

Türkiyənin bezi media orqanlarında vaxtaşırı Azərbaycanla bağlı neqativ yazılar, xəbərlər yer alır. Ən son olaraq azərbaycanlı bir qadının evli olduğunu gizlədərək Türkiyə vətəndaşı ilə evləndiyi və daha sonra addadaraq qazması haqda xəbər ölkə mediasında geniş tırajlandı və bu zaman media qaydasına zidd olaraq xırda meşət münaqişəsi Azərbaycan və ya azərbaycanlılar hədəfə çəxardı. Və təbii ki, təpki ilə qarşılandı.

Əlbəttə, bu hadisə hansı jurnalistin səriştəsizliyi və ya qərəzi kimi də qiymətləndirilə bilərdi. Bir haldə ki, bu cür hadisələr nadirən olardı. Amma məsələ ondadır ki, bu cür "xətalar" tez-tez baş verir. Bu na görə də istər-istəməz şübhələr yaradır. Türkiyə mediasında Azərbaycanı sevməyən, ona qarşı olan qüvvələr kimlərdir? Və təbii ki, ilk ağla gələn ermənilərdir. Cənubi həzirdə Türkiyədə çoxlu sayıda erməni əhali yaşayır. Mediada, siyasetdə, ictimai sektor da kifayət qədər populyar və aktiv ermənilər var. Türkiyə hökuməti ölkədə 100 min, erməni icmaları isə soyadlarını dəyişən erməni vətəndaşlarla birlikdə 500 min nəfərə yaxın erməninin yaşadığını iddia edir. Ancaq bu rəqəm şiriştəmdir, hökumətin rəsmi rəqəmləri həqiqətə də yaxındır.

Türkiyə parlamentində, eləcə də belediyələrdə çoxlu sayıda erməni vətəndaşlar var. Əlbəttə, bu insanlar Türkiyədə

# Türkiyə mediasındaki gizli və aşkar erməni dəstəkçiləri

Qardaş ölkədəki erməni lobbisi mediada marksist örtüyü altında gizlənir; **Həsən Oktay:** "Azərbaycan Türkiyədəki lobbi fəaliyyətini gözdən keçirib yenidən strukturlaşdırılmalıdır"



uzun illər yaşamış, bu ölkənin erməninin yaşadığını iddia edir. Ancaq bu rəqəm şiriştəmdir, hökumətin rəsmi rəqəmləri həqiqətə də yaxındır.

**"Kafkassam" Araşdırma Mərkəzinin sədri Həsən Oktay** deyir ki, Türkiyədə elektron media və eləcə də

erməni lobbisi qurmağa çalışdı iddiaları var. Oxşar tendensiya Moskvada da, Vashingtonda da var. Buna təzyiq qrupları və ya lobbi fəaliyyəti də deye bilerik".

H.Oktay deyir ki, Türkiyədə erməni lobbisi erməni əsilili jurnalistlər üzərində təsira sahib olmaqla yanaşı, eyni zamanda marksist düşüncəli medianın ideoloji kursu və yanaşmasından "erməni məsələsində" öz xeyrinə istifadə etməyə çalışır. Oxşar formada marksistlər də erməni məsələsindən Türkiyə hakimiyətinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Ancaq istisnalar da var. **Sitat:** "Umumi mənzərə belə olsa da, erməni əsilili olub Türkiyə xidmət edən çoxlu sayıda ermənilər də var. Birlərin öyründə gələnlərdən biri də bu yaxınlarda dünyasını

dəyişen fotoqraf Ara Güler idi".

H.Oktay deyir ki, ideoloji təbliğat çox zaman məhdud təzyiqçi qruplarının əlinde ciddi silaha çevrilse də, bəzən əks reaksiya doğura bilər: "Məsələn, sol ve marksist qruplar Rusyanın müttəfiqi Ermənistən layihəsi üçün təbliğat apardıqları bir vaxtda Qərb və ABŞ tərəfdarı Nikol Paşinyanın hakimiyətinə hansı münasibəti göstərməklə bağlı qeyri-müəyyən vəziyyətə düşübələr. Cənubi bir erməni-pərəst siyaset olaraq Paşinyanın dəstəkləsələr ideoloji olaraq sıxıntı yaşayacaqlar. Yox, əger Qərbyönüldü olduğu üçün Paşinyanı dəstəkləməsələr, o zaman Ermənistən Rusyanın əlinən çıxdığını etiraf etməli olacaqlar. Bu isə Türkiyə mediasında problemli bir vəziyyət yarada bilər".

□ **Kənan RÖVŞƏNOĞLU,**  
"Yeni Müsavat"

# "Azərbaycandakı sabitlik Qərb üçün çox önemlidir"

**Politoloq: "Rəsmilərimiz bu sahəyə diqqəti bir qədər də artırsalar, yaxşı olar"**

**Q**ərbin Cənubi Qafqazda "demokratiya dalğası" altında apardığı proseslər zaman-zaman müzakirə mövzusu olub. Cənubi burada məqsəd heç də gerçək demokratiya niyyəti deyil.

Hətta Ermenistanda məlumat proseslər zamanı beynəlxalq ekspertlər bildirildilər ki, işgalçı ölkədə baş verenlər sadə xalq kütlələrinin hərbi xuntaya etirazı ilə yanaşı, həm də Qərbin gizli planının tərkib hissəsidir. Bildirildi ki, Qərbin siyasetinin esas məqsədi Cənubi Qafqazda qarşılaşlıq yaradaraq, bu ərazidə Rusyanın təsirlərini azaltmaqdır. Ermenistanın və Gürcüstanın fonunda Qərbin istəklərinə nail olduğunu söyləmək olar.

Lakin regionda yegane Azərbaycanlı ki, Qərb dairələri burada məkrli planları icra edə bilmədilər. Politoloq-

lar bildirirlər ki, Azərbaycan hökuməti hələ bir neçə il bundan önce Qərbin ölkədə fəaliyyət göstərən və müxtəlif missioner dairələrə xidmət edən institutlarını, QHT-lərini neyträallaşdırıb, faktiki olaraq Azərbaycanla bağlı onlanın planlarını de-siftə edib.

"Yeni Müsavat" a mövzu ilə bağlı danışan **politoloq Mübariz Əhmədoğlu** söyleyib ki, hazırda Qərb siyasilərinin gözündə Azərbaycan kifayət qədər üstün görünür:

"Ermenistanda və zəməndə Gürcüstanda baş verən hadisələr orada kifayət qədər böyük xaos yaradıb. Bu fonda Azərbaycanda sabitlikdir. Təbii ki, Qərb nümayəndələrinin Azərbaycanda investisiya, geosiyasi maraqları var. Qərb siyasiləri başa düşürər ki, Azərbaycanda sabitliyin olması, bütövlükdə elə regi-

Həmçinin, bizim konsepsiyalarımızdan həm də Ermenistan və Gürcüstan da nəticə çıxarmalıdır. Fikir verin, Paşinyanın son dövrlerdəki bəyannatlarında Azərbaycanla əlaqəli kifayət qədər ikibaşlı ifadələr var. Paşinyan deyir ki, Dağlıq Qarabağ tənzimləməsi ele olmalıdır ki, bu, gərək Azərbaycan xalqının da maraqlarına cavab versin. Yəni o, öz xalqına müəyyən şəyəri aşayıb. Hazırda əlverişli andır: Azərbaycanın sabitlik yaratma mexanizmlərini açıq təqdim etməsi Ermenistanın da kompromis gəlməsi üçün bir vasitə ola bilər. Bizim təkçə iqtisadiyyatımız deyil, həm də idarəetmə mexanizmimiz Ermenistanın bir dövlət kimi məhv olmamasını düşünən ermənilər üçün də məraqlıdır. Ona görə də bu istiqamətdə xeyli işlər aparılmalıdır".

**Politoloq hesab edir ki, Azərbaycanda maarifləndirməyə deyil, başqa məq-**

sədlərə xidmət edən, qanunları pozan az sayda QHT-lər hüquq çərçivəsinə bağlanıb: "Azərbaycanda 2 mindən artıq QHT var. Hər il iki dəfə bu QHT-lərə dövlət tərəfindən qrant ayrılır. Yəni Azərbaycanda sağlam QHT-ər bağlanmayıb. O QHT-ər ki, cəmiyyətin inkişafı üçün normal yoldadır, onlar dövlət tərəfindən dəstek var. Amma bir də görürən ki, məsələn, Gəncədə, Salyanda tanımadığımız, ictimai sektor da izi olmayan adam qəfildən ortaya çıxır. Araşdıranda bəlli olur ki, bu şəxs Avropa miqyasında QHT fəali olub. Nece olur ki, biz tanımadığımız halda britaniyalı onu tapa, taniya bilir. Bakıda xeyli sayıda nüfuzlu, beynəlxalq miqyasda iş görə bilən QHT-ər var. QHT sferamızda güclü intellektlər az deyil. Azərbaycanda o QHT-ər bağlanır ki, onlar əvvəlcədən

ölkədə siyasi hakimiyətin gördüyü işlərə qarşı çıxməq, fərqli ideologiyani qabartmaq məqsədilə qurulub. Azərbaycandan xaricə gələndə saxta, qərəzli məlumatlar, neqativ hesabatlar da gedirdi və indi də bunu edənlər var. Hansı QHT-ər ki, açıq şəkildə Azərbaycan dövlətinin siyasetinə qarşı çıxır, dövlətə qarşı təxribatlar həyata keçirildilər, onların fəaliyyəti dayandırıldı. Hesab edirəm ki, bu, doğru atılmış addım idi. Şəbəkələşmiş bu çevrələr vasitəsi ilə Ukrayna ssenarisindən, Gürcüstanda baş verənlərdən əvvəl o işləri Azərbaycanda görülmə istəyirdilər. Lakin məhz Azərbaycanda ele sabitlik konsepsiyasına, bunun icra mexanizminin tam təşkil olunmasına görə həmin qüvvələrin niyyətləri baş tutmadı, sabitlik pozulmadı".

□ **Əli RƏİS,**  
"Yeni Müsavat"



**Mübariz Əhmədoğlu**

**C**inle ABŞ arasında başladılan ticarət müharibəsi dünya-nın ikinci böyük iqtisadiyyatı ilə bağlı neqativ proqnozları getdiyərək artırmaqdadır. Beynəlxalq analitiklər Çinin ciddi iqtisadi böhranla üz-üzə olduğunu dair da-ha tez-tez proqnozlar verirlər.

Məsələ burasındadır ki, sürətlə böyüyən Çin iqtisadiyyatında artımın dayanacağı, inkişafın böhranla əvəz oluna-cağına dair fikirlər son onillikdə daim səsləndirilir. Həmin fikirlərə reğmən, Pekin öz iqtisadi qüdrətini artırmağa davam edib. Lakin son 3 ilde Çin iqtisadiyyatında qeydə alınan tendensiyalar "məglubedilmə-



cəmi 3-4 milyard dolları aktiv-lərin yenidən qiymətləndiril-məsinə çəkilən xərclədir. Qalan vəsaitin mehz daxili valyuta bazarında yuanın qorunma-sına sərf olunduğu hesab edi-lir. Rəsmi açıqlanan rəqəmlər-dən isə aydın olur ki, ölkədə xarici valyutaya tələb getdiyərək artırmaqdadır.

Çinin Bank və Sığorta sa-həsinin tənzimlənməsi üzrə Komissiyasının məlumatına görə, aprel-iyul aylarında ödə-niş müddəti uzadılan korporatıv və istehlak kreditləri 183 milyard yuan və ya 26,6 mil-yard dollar artaraq 1,96 trilyon yuana çatıb. Bu, son on ilde ən keskin artımdır.

Bundan əlavə, av-qust-sentyabr aylarında Çində korporativ istiqrazlar üzrə 8

göstərməyə başlayıb: "Bu işartilərin hiss olunması dərhal dünya neft bazarına təsir etdi, qiymətlər aşağı düşdü. Yeni neftin qiymətinin 5 faizdək azalması məhz Çin birjalarında müşahidə edilən böhran əlamətləri ilə bağlıdır".

Ekspert bildirir ki, Çin iqtisadiyyatında böhranın olması riski kifayət qədər böyükdür: "Baxmayaraq ki, Çin hazırda ən yüksək iqtisadi artım nü-mayış etdiyən iqtisadiyyata malik ölkədir, böhran riskləri getdiyərək artır. Neftin dünya bazar qiymətinin artması, ABŞ-la ticarət müharibəsi Çin iqtisadiyyatı üçün əlavə tez-yiqlər formalasdır. Böhranın ilk olaraq Çinin qiymətli kağızlar bazarını vuracağı riski da-ha yüksəkdir. Bu, baş verəsə, dalğanın bütün dünya üz-rə fond bazarlarına yayılacağı şəksizdir".

**V.Bayramovun fikrincə,** Çində ciddi böhran baş ve-rərsə, bu, bütün dünyada böhrana getirib çıxara bilər: "Nəzərə almaq lazımdır ki, Çin 12 trilyon dollardan artıq ÜDM-lə dünyadan ikinci ən böyük iqtisadiyyatına sahibdir. Dünya bazarının ən böyük alıcılarından, həm də sa-tıcılarından biridir. Bu faktor-lar o deməkdir ki, Çində böhran olacaqsə, bu, bütövlükdə dünya iqtisadiyyatına sıçra-yacaq. Çinin böhran neticə-sində alıcılıq qabiliyyətinin aşağı düşməsi enerjidaşıyıcıları, xüsusile də neft bazarında qiymətlərin aşağı düşmə-sine səbəb olacaq. Bu gün Çin dünya iqtisadiyyatına six ineqrasiya olunub və orada baş verənər qlobal iqtisadiyyatda mütləq hiss olunacaq".

□ **Dünya SAKIT,**  
"Yeni Müsavat"

# Çin iqtisadiyyatı çökərsə...

**Vüqar Bayramov:** "Bütövlükdə dünyada iqtisadi böhran baş verə bilər"

zin" ciddi problemlərinin ya-randığından xəber verir.

Bele ki, Çin iqtisadiyyatın-dan gələn bəzi signallar analiti-k mərkəzlər tərəfindən böyük böhranın əlamətləri kimi qiymətləndirilir. Sonuncu bele qiymətləndirməni Pentagon və Mərkəzi Kəşfiyyat İdarəesi-nin (MKİ) valyuta müharibələri müşaviri Ceyms Rickards "The Daily Reckoning" mətbu-organındakı məqaləsində qeyd edib (Avropa.info). Onun fikrincə, 2019-cu ildə dünyani böyük iqtisadi böhran gözleyir və buna Çin iqtisadiyyatında baş qaldıran problemlər sə-bəb olacaq və Çində formal-aşan borc problemi yaranacaq. C.Rickards bildirir ki, son illərdə Çində iqtisadi artımı şərtləndirən tikinti və infrastruktur layihələri külli miqdarda borçlanmalar hesa-bına reallaşdırılub: "Bu investi-siyalar borcda olduğundan he-min borclar geri qaytarılır. Başlanğıcda bu investisiyalar qısamüddətli işlər yaratmaq, sement, şüse və polad kimi sektorlara dəstek təmin etmek üçün yaxşı idi, ancaq bu, davamlı bir model oldu. Infrastruktur sərmayələri isti-fade edilməyiindən lazımi gəliri yarada bilmədi. Çinin uğuru yüksək əlage dəyərlə texnologiya istehsal etməsinə və istehlaki artırmasına bağlıdır. Daxili istehlakı artırmaq-dıqqət yetirməsi neticesində tikinti və infrastruktur investisi-yalarının azalması anlamına gəlir ki, bu da bütövlükdə iqtisadiyyatın ləngiməsi deməkdir".

Təkcə Çin banklarının dol-larla borçlarının 318 milyard dollar səviyyəsinə çatdığını bildirən Rickards vurgulayıb ki, bu pul yuana çevrilib və ti-kinti layihələrinə, ya da yerli şirkətlərə köçürüllüb. Nəticə-de bankların əlində geri öde-mək üçün dollar qalmayıb. Ekspert hesab edir ki, FED-in siyaseti də prosesə "duz, isti-ot" funksiyasını oynayır. Ric-kards Çindəki vəziyyətin, əs-lində, FED-in faiz qənaətciliyi və bazardan dollar çəkmə si-yasətlərindən qaynaqlanlığı-nı bildirib. 2008-ci il böhranında Amerikanın batan bank sistemini xilas etmek üçün FED-in təxminən 3,6 trilyon dollar çap etdiyini deyən Ric-kards bildirib ki, bu valyuta dünya miqyasında 70 trilyon dolların üzərində kredit yara-dıb.

**Rickardsın fikrincə, ar-tıq Çin iqtisadiyyatında if-las prosesine başlayıb:** "Çində uzun müddətdir şı-şen borc şarı artıq partlama səviyyəsinə çatıb. Artıq iqtisadiyyat zəifləyir, borclar artı və borclarını ödəmək üçün ən çox dollar qazanma-ları olduğu bir dövrə çinli ix-racatçılar Trampin ticarət müharibələrinin zərbələrinə tuş gəlir. Iflasın areali gün-bögün dərinleşir. Bəzi böyük holdinglər iflasa uğradıqları-nı bəyan edib. Bunun nəticə-sində çinli dövlət rəhbərləri iqtisadiyyatın ləngiməsin-dən təşvişə düşməyə başla-yıblar. Pekin kredit tranşını yenidən açıb faizləri aşağı saldı, banklardakı reyting fai-

zlarını qaldırdı və daha çox borcda maliyyələşdirilən infrastruktur investisiyalarının önünü açdı. Əlbəttə, bu müvəqqəti bir həll yoludur. Pekin borc böhranını təxire salmağa çalışır. Bu da vəzi-yəti daha pis vəziyyətə getirib çıxaraçaq. Bu nəhəng borc böhranı, yəqin ki, 2019-cu ildə Çini bütün gücü ilə vuranda dünyadan digər ölkələri də öz payını alacaq".

Onu da qeyd edək ki, bu, son bir ayda Çin iqtisadiyyatında gözənlənən böhranlar bağlı ilk xəbərdarlıq deyil. Beynəlxalq analitik mərkəzlərin rəyinə görə, Çini gözləyən en böyük təhlükə borclar problem və kredit riskləridir. Bele ki, ABŞ-in başlatdığı ticarət mü-haribəsi daxili fond bazarında satışların həcmini kəskin artırmaqla yuanın dollar qarşısında dəyərsizləşməsini sürət-ləndirib. Bundan əlavə, Çində qeyri-maliyyə sektorunun borcları rekorda həddə - ölkə ÜDM-nin 261,2 faizinə çatıb.

**Analitiklər hesab edirlər ki, Pekinin dövlət borcları ilə bağlı rəsmi açıqlamaları real vəziyyəti eks etdirmir.** Bele ki, Standart & Poor agentliyinin hesablamalarına görə, Çin yerli hökumətlərinin 5,8 trilyon dollarlıq borcları rəsmi dövlət borcuna daxil edilməyib.

S&P agentliyinin ekspertləri hesab edirlər ki, eyalet hökumətlərinin ba-lansdən borclanmasının keskin artımı ölkədə yeni defoltların meydana çıxmına səbəb ola bilər. Agentliyin eksperti Qloriya Li bildirir ki, bu

borclanma nəhəng kredit riskləri yaradır.

Citigroup Inc.-in Çin üzrə baş iqtisadçısı Lyu Li-Han isə hesab edir ki, "bazarlar haqlı olaraq Çin borcunun etibarlılığı və maliyyə risklərinin güc-lənməsi barədə daha çox na-rahat olurlar". Onun fikrincə, risklərin güclənməsi onuz da zəifləməkdə olan yuana təz-yiqləri artırır.

Oktjabrin son ongünülü-yündə ABŞ prezidenti Donald Trampin bütün Çin mallarına rüsum tətbiq edəcəyinə dair açıqlaması neticesində yuan son 10 ildə ən aşağı həddə düber. 2008-ci ilin mayından beri ilk dəfə olaraq dollar 6,96 yuan həddine çatıb. Beləliklə, bu ilin əvvəlindən beri Çin valyutası 10 faiz ucuzlaşıb.

Çin Mərkəzi Bankının rəsmiləri qurumun lazımi anda valyuta ehtiyatlarını yuanın məzənnəsini sabit saxlamaq üçün istifadə edəcəyini bildiriblər. Qurum üçün təhlükəli hədd 1 dollar/7 yuan hesab olunur. Mərkəzi Bank hesab edir ki, bundan aşağı hədd spekulasiyalara, ölkədən kəskin kapital axınına, bunlar isə məzənnənin nəzarətdən çıxmına səbəb ola bilər. Bu-na görə de analitiklərin fikrincə, hakimiyət hadisələrin be-lə axarının qarşısını almaq üçün bazara müdaxilə edə-cək. Hətta bir çox mərkəzlər be-lə müdaxilələrin gizli də ol-sa sentyabrdan başlandıqını iddia edirlər. Bele ki, sentyabrdan başlıq Çin Mərkəzi Ban-kının valyuta ehtiyatları 22,7 milyard dollar azalıb. Bunun

defolt hadisəsi qeydə alınıb, bununla da ilin əvvəlindən bəri defoltların sayı 19-a çatıb. Bu, bütün ötən il ərzindəki defoltlardan çoxdur.

**Iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun "Yeni Müsavat" a dediyinə görə, Çin iqtisadiyyatında böhran işartilari ötən həftə özünü**

**Gürcüstan hökuməti marixuananı ilə bağlı qanun layihəsini parlamentdən geri götürəcək**

**G**ürcüstan hökuməti marixuananın tibbi və kosme-tik təyinathı ixracı məqsədi ilə yetişdirilməsini nə-zərdə tutan qanun layihəsini parlamentdən geri götürəcək.



"Report"un yerli bürosu xəber verir ki, bunu Gürcüstan parlamentinin sədri İraklı Kobaxidze patriarch II İlya ilə bu gün keçirdiyi görüşdən sonra bildirib.

O deyib ki, qanun layihəsinin qanunverici orqandan geri çağırılması cəmiyyətin bu məsələyə münasibəti ilə əlaqədardır.

Qeyd edək ki, II İlya ilə keçirilən görüşdə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria da iştirak edib.

Gürcüstan parlamenti qeyd olunan qanun layihəsinin müzakirəsini öten ayın əvvəlində iki ay müddətində təxirə salıb. Hökumətin hazırladığı qanun layihəsinin Gürcüstan Patri-arxlığı və eksər dini icmalar kəskin etirazla qarşılıyib.

**M**illi Məclisin ötən iclaslarından birində "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranışının qaydaları haqqında" qanuna dəyişiklik layihəsi ilk oxunuşda müzakirəyə çıxarılib.

**Qeyd edək ki,** sözügedən qanun layihəsinin uzun müddətdir qəbulu gözlənilsə də, sənəd Milli Məclisdə hələ öz təsdiqini tapmayıb. Buna da səbəb qanun layihəsinin parlament üzvləri tərəfindən birmənalı qarşılanmamasıdır. Bəzi millət vəkilləri hesab edir ki, etik davranış kodexsi millət vəkillərinin fealiyyətini məhdudlaşdıracaq. Deputatların fikrincə, onların sərgilədiyi davranışa qiyəmtərini öz seçiciləri verməlidir. Millət vəkillərinin məmurlarla bərabərəşdirilməsi və hər ikisindən eyni dərəcədə davranışın tələb olunması yolverilməzdir. Amma belə bir qanun layihəsinin qəbulunun zərurət olduğunu düşünənlər də yox deyil.

Belə ki, "Deputatların etik davranışını qaydaları haqqında" qanun layihəsi qəbul olunacağı halda deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər.

Layihədə əsas mübahiseli məqamlardan biri də davranışına və yol verdiyi digər ciddi nöqsanlara görə deputat mandatının geri alınması qaydasının tənzimlənməsidir. Bu halda hansı tərəfin qərarına əsasən deputatin mandatdan məhrum edilməsi məsəlesi ilə bağlı ortaq mərxəcə gəlinməyib.

Artıq bununla bağlı deputatların da rəyi var. Deputat Əliməmməd Nuriyev deyib ki, hədiyyələrin qəbulu qonaqpərvərlik çərçivəsində mümkündür. Korrupsiya təessüratı yaranan istanilan hədiyyə ilə bağlı millət vəkilli Milli Məclisi məlumatlandırmalıdır: "Verilen hədiyyə deputatin statusu və onun vəzifə funksiyalarını yeriñe yetirməsi ilə bağlıdır, 55 manat yox, 5 manat belə qəbul olunan deyil. Əks halda, onun nüfuzundan istifadə etdiyi alamına gələcək. Bu mənada "Deputatların etik davranışını haqqında" qanuna sözügedən maddənin elave olunmasını əhəmiyyətli hesab edirəm. Deputatların onlara təqdim edilən hədiyyələri gizlətmələri, gizli hədiyyələşmə aparmaları barədə iddiaları da real sayımam. Mənçə, o qədər də asan olmayıcaq. Hətta bəzi özəl şirkətlərdə belə hədiyyələrin məbləğinə limit teyin edirlər. BP kimi transmilli şirkətlərdə hədiyyələrin miqdari 100 dollardan artıq ola bilməz. Banklarla bağlı da bu məsələ etik davranış kodексində özəksini təpib".

"Yeni Müsavat" xatırladır ki, 2016-ci ildə Naxçıvan Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qulluq keçən dövlət qulluqçularının etik davranışını Qaydaları"nın təsdiq

edib. Qaydaya əsasən dövlət qulluqçusu tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmış hərəkətlər (və ya hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmek qadağandır.

Qaydalarda qeyd edilib ki, qonaqpərvərliklə və "Korrupsi-

yanuna əsasən, Qırğızistan hökuməti tərəfindən müəyyən edilmiş halda və qaydada onu satın ala bilərlər. Hədiyyənin qiymətləndirilməsi, uçotu, saxlanılması, istifadəsi və satın alınması, habelə hədiyyələrin qeydiyyat jurnalının forması dövlət tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

denstine və demokratlar Michelle Lujan Grisham və Ruben Hinojosa Azərbaycan hökumətinin onlar üçün məxfi şəkilde təşkil etdiyi səfər zamanı alıqları hədiyyələri qaytarıblar. Yaşma qasılı sırxalar, çay dəstgahları, ipək şərfər və xalçalar da daxil, hədiyyələr Baş Xidmətlər Administrasiyasına

lənən iki xalçanı qaytarıb. Bridenstine "The Hill" qəzetinə deyib ki, 6 fircandan ibarət çay dəstgahı Konqres məmurluna təhvıl verilib. OCE-nin internetdən aldığı məlumatə görə, çay dəstgahının texmini qiyməti 85 dollar olub. GSA həmçinin Hinojosa və Clarke-dan xalça və bənövşəyi ipək yaylığı təhvıl alıb.

İspanların mali elan edilib.

Kral ailəsi üçün yeni qaydalar 1 yanvar 2015-ci ildə qüvvəyə minib və kralın bacıları iştisna olmaqla, bütün aile üzvlərinə şamil ediləcək.

Türkiyədə də bədəcə təşkilatlarında çalışanlar üçün hədiyyə senzi mövcuddur. Müvafiq qaydalarda göstərilir ki, ca-

# Hədiyyən 55 manatdan bahadırırsaq...

Deputatlar hansı hədiyyəni götürə bilər, hansını yox - dünya təcrübəsi və bizlər



yaya qarşı mübarizə haqqında" qanuna uyğun olaraq, dəyərinin ümumi məbləği 1 il ərzində

Bir halda ki, vəzifəli şəxs xidməti vəzifələrinin icrasından kənar fiziki və ya hüquqi şəxslən hədiyyə alıbsa, onda belə vəzifəli şəxs bir il ərzində hədiyyə verənə qarşı inzibati akt neşr etməkdə və ya nəzarət funksiyasını həyata keçirmək hüququnda deyil.

Vəzifəli şəxslən xidməti vəzifələrin icrasından kənar hədiyyə almaq faktı, xüsusi orqanlar tərəfində maraqların münaqışesi kimi baxıla bilər.

## Dövlət məmurlarına verilmiş hədiyyələr dövlətə təhvil verilməlidir

Məhz buna görə bəzi ölkələr, ümumiyyətlə, dövlət məmurlarına verilmiş hədiyyələrin hamısının dövlətə təhvil verilməsini tələb edirlər. Məsələn, 2015-ci ilin dekabr ayında Rusiya əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Aleksandr Çerkasov bütün dövlət idarələrinə məktub yazaraq

2016-ci ilin 1 yanvar tarixində memurlara verilən bütün hədiyyələri qiymətindən asılı olmayaraq dövlətə təhvil verməyi tələb edib. Çerkasov sözləri ni Rusiya Mülki Məcəlləsində edilən düzəliş ilə əsaslandırıb.

Əslində, dövlət məmurlarına edilən hədiyyələrin normal uçotunu aparmaqla və əlverişli satış siyaseti təmin etməklə dövlət büdcəsi üçün əlavə gəlir mənbəyi əldə etmək olar. Amma reallıq budur ki, çox vaxt həmin hədiyyələr ünvansız xaçdır.

Bir neçə il önce isə ABŞ Konqresinin respublikaçı üzvləri - Yvette Clarke, Jim Bri-

(General Services Administration - GSA) təhvil verilib. Hədiyyələrin arasında həmçinin press-papeler, qələmlər, dəri cildli gündəliklər, xalçalar və Azərbaycan prezidenti haqqında DVD-lər komplekti olub. Bir çox konqresmenlər xalçaların onların hotel otaqlarına onlar konfransda olarkən qoyulduğunu söyləyibler. "The Hill" yazır ki, adətən Konqres üzvləri onlara verilən hədiyyələr etika hüdudlarını aşdıqda hədiyyələri ya onu verənə qaytarmalı, ya da "ədaletli bazar qiymətinə" ödəməlidirlər.

Etik qaydalara görə, konqresmen və senatorlar qiyməti 50 dollardan baha olan hədiyyələri qəbul etməməlidirlər. Hökumətlər və təşkilatlar tərəfindən verilən hədiyyələri isə 350 dollardan baha olmağmalıdır. Bir çox konqresmenlər hədiyyələrin bu qiymətdən ucuz olduğunu düşündüklerini bildiriblər.

Azərbaycan və Türkiyəni nişanlısı ilə səfər etmiş Lujan Grisham deyib ki, səfər zamanı aldığı hədiyyələrin əksəriyyəti onun ofisində olub. Sırğalar, bühlür çay dəstgahı və böyük xalçanı isə xanım Grisham Vaxşingtondakı mənzilində saxlayıb. O, ümumilikdə Konqres məmurluna 34 adda hədiyyə təhvil verib. Onun başqa həmkarlarından daha çox hədiyyə aldıqə belli olub. Onun ofisi hədiyyələrin 2015-ci il iyulun 23-də qaytarıldığını bildirədə, hədiyyələrin oktyabrın 20-de qaytarıldığı məlumat olub.

Jim Bridenstine qiymətləri 3500 və 2500 dollar olduğu söy-

Daha iki respublikaçı Gregory Meeks və Danny Davis xalçaları xeyriyyə və yerli məktəbə ianə etdiklərini deyiblər. Davis dəri cildli gündəliyi onun ofisində könülüllü çalışnlardan birinə hədiyyə etdiyini söyləyib.

2004-cü ildə bizdə də "Korrupsiya qarşı mübarizə haqqında" qanun qəbul edilərkən buna uyğun rəqəm kimi 55 manat götürüüb. Amma bu məbləğin rüşvətə heç bir dəxli yoxdur. Hüquqşunaslar hesab edir ki, heç bir məmər qanunla görməli olduğu işi yerinə yetirmək üçün rahatlıqla 40-50 manat rüşvət istəyə bileyəcini düşüne bilmez. Bu, sadəcə bəzi prosedur qaydaları zamanı, məsələn, xaricə səfərlər zamanı verilən hədiyyələrə aiddir. Bəzən bu hədiyyələri almamaq etik normalara uyğun olmur. Həmin hədiyyələr alınır və dəyəri 55 manatı keçidkə dövlətə təhvil verilir.

Türkiyədə dövlət rəsmilərinə hədiyyə verilməsi qadağan edilib. Bunu 2015-ci ildə ölkənin həmin vaxtı baş naziri Əhməd Davudoğlu deyib. Davudoğlu qeyd edib ki, dövlət rəsmilərinin, nazirlərin bölgələrə səfərləri zamanı hər hansı başqa bir qurum və şəxslərdən hədiyyə alınması əvəzina, bölgələrdə dövlət rəsmilərinin ağac ekəmisi adət halına salınacaq.

İspan kralı VI Filip də yerli mətbuata açıqlayıb ki, onun ailə üzvləri bahalı hədiyyə ala və pulsuz xidmətdən istifadə edə bilməyəcəklər. Söhbət xüsusi güzəştli kreditlərdən və ya təyyarəyə pulsuz bilet alışından, eləcə də adı, sosial və ya xeyriyyə hədəflərini aşan istənilən digər hədiyyələrdən gedir.

Bələliklə, İspanyanın həzirki kralı heç vaxt atası Xuan Karlos tək dəyəri 10 milyon avro olan "Fortuna" yaxtına və ya 2011-ci ildə Ərəb Əmirliklərinin baş nazirinin bağışlaşlığı iki "Ferrari" kimi hədiyyə ala biləməyəcək. Yeri gəlmışkən, avtomobilərdən biri artıq dövlətə təhvil verilib (ümumxalq mali elan edilib), ikinci isə bütün

İşdir, hansısa məmər bu qadağa və qaydalara məhəl qoymayıbsa, Rüşvət və Korrupsiya ilə Mübariza Qanununda onunla bağlı ağır cəzalar yer alır. Bu halda onu 3 ildən 5 ilə qədər həbs cəzası və ya 5 milyon TL-yə yaxın ağır pul cəzası gözləyir.

□ Sevinc TELMANQIZI,  
Musavat.com

## Elan

Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbə sakını Poladov Xaqani Müslüm oğlunun adına olan VÖEN 1000427211 və 25 oktyabr 2005-ci il tarixdə Xocəsən Bələdiyyəsindən verilmiş 25/06 nömrəli qərar itdiyi üçün etibarsız sayılır.

Amerikanın "Apple" şirkəti "iPhone 5" məhsullarını köhnəmiş qurğular siyahısına daxil edib. Bu barədə məlumat şirkətin saytına yerləşdirilib. Bildirilib ki, bundan sonra sözügedən smartfonu Amerika korporasiyasının rəsmi servis mərkəzlərində təmir etdirmək mümkün olmayacaq.

"Apple" şirkəti öz mehsullarının işini onların istehsalı dayandırıldıqdan sonrakı 5 il ərzində dəstəkləyir. "iPhone 5" smartfonu 2012-ci ilin sentyabrında buraxılıb. Bütin istehsal dövrü ərzində 70 milyondan çox nüsxəsi satılıb. Ümumiyyətə, "iPhone" telefonları indiyədək dünyada satılan ağıllı telefonlar içerisinde ilk sıradə yer alır. Hazırda dünyada ən populyar telefon modelləri sırasında "iPhone X" yer alıb. Belə ki, "iPhone X" 2018-ci ilin birinci rübüünə yekunları üzrə ən çox satılan smartfon olub. Bu barədə "Strategy Analytics" şirkətinin qeyd olunan müddət üçün tədqiqat hesabatında deyilir.

Analitik şirkətin məlumatına görə, cari ilin yanvar-martında dünyada satılan smartfonların sayı 345 milyon təşkil edib. "Apple" şirkəti 16 milyon "iPhone X" modeli satıb ki, bu da ümumi satış sayının 4,6 faizine bərabər olmaqla ən yüksək göstərici hesab edilir. Bildirilib ki, ikinci və üçüncü yerləri "iPhone 8" və "8 Plus" smartfonları tutub. Hesabat dövründə 12,5 milyon "iPhone 8" və 8,3 milyon "iPhone 8 Plus" satılıb. Dördüncü pillədə satışı 5,6 milyon ədədə bərabər "iPhone 7" modeli qərarlaşdır.

"Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar beşinci və altinci yerlər kifayətlənib. Analitiklərin məlumatına görə, ən populyar "Android" qurğuları "Xiaomi Redmi 5A" və "Samsung Galaxy S9 Plus" olub. Həmçinin

# "iPhone 5" köhnəlmış sayıldı: Azərbaycanda isə...

**Aqşin Abdulla:** "Bu model telefonları hələ azı, 2 il işlətmək mümkün olacaq"



məlum olub ki, "iPhone 8" və "8 Plus" modelləri martda "Apple" şirkətinin ən populyar modelləri seçilib. Bu, analitiklər tərəfindən qırmızı rəngli qurğuların buraxılışı ilə izah edilib.

Statistikaya nəzər salıqda belə görünür ki, şirkət artıq son modellərindən kifayət qədər qazana bilir. Bu baxımdan "iPhone 5" kimi modellərin köhnəlmış qurğu adlandırılmasının normal qəbul edilir.

Azərbaycanda isə bu gün de qeyd etdiyimiz modeli işlədənlər az deyil. "Yeni Müsavat"ın əməkdaşı olaraq Bakida yerləşen bir neçə iri texnologiya mağazasında olduq. Öyrəndik ki, hazırda mağazalar da "iPhone 5" telefonları satılımada, onların aksessurları-

na vitrinlərdə rast gəlmək mümkündür. İkinci əl telefonlar vitrinində isə vəziyyətindən asılı olaraq 150-200 manat qiymətlə satılır. Bəs bu telefonları alanlar, onları harada təmir etdirə bilərlər?

İlk olaraq onu da qeyd edək ki, "iPhone" telefonlarının yenisiinin qiyməti baha olduğu kimi, onlann təmir xərcləri, detalları da ucuz deyil. "Yeni Müsavat"ın danişan telefon ustası **Aqşin Abdulla** bildirdi ki, Azərbaycanda "iPhone 5" in təmiri aparılır: "Azərbaycanda fealiyyət göstərən telefon təmir yerlərində "iPhone 5" modellərinin detallarını tapmaq mümkündür. İstər orijinal, istərsə də orijinal olmayan detalları alıq və təmir zamanı istifadə edir. Lakin rəsmi servis

yoxdur. Sadəcə olaraq, malin bire-bir detallarını getirib, təmir edirlər. "iPhone 5" telefonlarının orijinal ekranının dəyişirilməsi qiyməti 50-70 manat arasında dəyişir. Özü isə satışda yoxdur. Köhnə "iPhone 5" telefonları 150-200 manata satılır. "iPhone 4" modeli vətənə dəstəkləmədiyi üçün az adam işlədir. Lakin bu model iOS 9-u dəstəklədiyi üçün hələ 1-2 il də istifadəçilər tərəfindən istifadə edilə biləcək.

"iPhone 5" in isə bundan sonra ən azı 2 il işlək olacağını söyləyə bilərik. Ümumiyyətə, "iPhone" gec köhnələr və bazarдан da gec çıxır. Bir modeli səliqə ilə işlətsən 7-8 il dözür".

**Bəzi mütəxəssislər bildirir ki, hazırda dünyada telefon bazارında Çin'in "Xiaomi"**

## İnternetdə tanış olduğu qadının 57 min dollarını ələ keçirdi, həbsə düşdü

**I**nternetdə tanış olduğu qadına xəstə olduğunu deyərək ondan 57 min dollardan çox pul alan şəxs hakim qarşısına çıxarılib.

Musavat.com xəber verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ramil Muradovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əlövət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıkış edib. Prokuror R.Muradovun 9 il 6

ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, hadisə bu il yanvar ayının 30-da baş verib. Binəqədi rayon Polis idarəsinə müraciət edən şəxs, mənzilindən 57 min 700 dolların oğurlanması barədə məlumat verib. Məlum olub ki, pul elə həmin şəxsin arvadı tərəfindən götürülüb.

Əməliyyatçılar qadını saxlayıblar. İlkin ifadəsində

o, hadisədən xəbərsiz olduğunu deyib. Daha sonra etraf edib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək etmək məqsədi ilə verib.

Daha sonra 30 yaşlı paytaxt sakini Ramil Muradov saxlanılıb. O, ifadəsində bildirib ki, həmin qadınla onlayın alış-veriş saytlarından birində eşa alarkən tanış olub. Ramil Muradov

delədəzluq etmək niyyəti ilə qadına özünü "hepatit"

xəstəsi kimi təqdim edib və ondan maddi kömək istəyib. Ramil Muradov bu yolla 2017-ci ilin noyabr ayından bu ilin yanvar ayının sonuna qədər 57 min 700 dollar pul alıb. Onun sözlərinə görə, qadından pulu iki dəfə özü alıb.

**Bir dəfə qadın pulu eyvandan atıb, digər vaxtlarda isə yaxınlıqdakı aptekə qoyurmuş.**

□ İ.MURADOV,  
Musavat.com

"Xiaomi"lərin ekranları, korpusları düzümlü deyil. Bu baxımdan testlərdə zəif nəticə göstərir. "Xiaomi"nin üst seviyə modelərinin detalları da bahadır və onların düzümlüyü normal sayılır. "Samsung" modellərini almaqdansa, "Xiaomi" daha sərfəlidir. Müştəri də getdikcə bunu anlaysıb və bu telefonların bazara girişi süretlənir. Çünkü "Samsung" modellərinin ekranı tez qırılır və kifayət qədər də baha qiymətə dəyişir. Ona görə də müştərilər əksər hallarda qırılmış "Samsung" telefonunun ekranını təmir etdirmək fikrindən daşınırlar. 400-500 manata olan "Samsung"ların ekranı 150-200 manata dəyişir. Bu isə müştəriyə sərf etmir. Həmin qiymətə alınan "Xiaomi" telefonlarının ekranı isə 60-70 manata dəyişir. Qırılan zaman isə sıradan çıxmır. Çatlayırsa, yenə de işlətmək olur. "Samsung"lardı isə beş deyil".

□ Əli RAIS,  
"Yeni Müsavat"

telefonları "iPhone"la rəqabətdədir və gələcəkdə ön sıraya keçə bilər. Bu məsələ ilə bağlı Aqşin Abdulla aşağıdakılardır söylədi:

"iPhone" işlədən başqa telefon seçimir. Cənubi o, bu lüksü yalnız "iPhone" modelindən ala bilir. Lakin "iPhone"u sadəcə, telefon kimi işlədən adam, istənilən markaya keçə bilir. "Xiaomi" isə saf android olduğu üçün rahatdır. Qiyməti və gücünə görə də sərfəlidir. Lakin

## "Instagram"da insanların pullarını mənimseyən şəxs tutuldular

Cavid İbadov universitetə qəbul üçün keçid ballarını "artırılmış", mobil telefonları "izləyirmiş"

Sosial şəbəkələrdə insanların etimadını qazanan və həmin şəxsləri aldalaraq onlara külli miqdarda maddi ziyan vuran şəxslər qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən musavat.com-a verilən məlumatda görə, Baş Müşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə "Instagram" sosial şəbəkəsində "hacker\_azerbaijan" və "hacker\_club\_aze" adlı sahifələrin sahibinin vətəndaşların etibarından suis-istifadə edərək onları dələdəzluq yolu aldatdığı barədə coxsayılı müraciətlər daxil olub.

Aparılan əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, həmin sahifədə insanlara pul müqabilində guya xüsusi kompüter programlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan mobil telefonun yönləndirilmesi, telefonda ön kamerasının açılması və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların eldə edilməsi, həmçinin universitetlərə qəbul imtahanları zamanı keçid balının qaldırılması, sosial şəbəkələrdə profilin izlənməsi kimi uydurma xidmətlər təklif olunur.

Keçirilən əməliyyat-axtarış və texniki tədbiri nəticəsində "hacker\_azerbaijan" və "hacker\_club\_aze" sahifəsinin Mingəçevir şəhər sakini Cavid İbadov tərəfindən idarə olunduğu müəyyən edilib və o, saxlanılaraq məsuliyyət cəlb edilib.

Araşdırma zamanı müəyyən edilib ki, C.İbadov qarşı tərəfin şəxsi məlumatlarını və pulunu eldə edən kimi həmin şəxsləri sosial şəbəkələrde "qara siyahı"ya ataraq onlara əlaqələrini kəsib. Həmçinin o da müəyyən edilib ki, C.İbadov tələb etdiyi pulu ona göndərəməyən insanları həmin şəxslər bərəsində eldə etdiyi məlumatları yayacağı ilə də hədələyib.

Qeyd edilən faktlara bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırımlar davam etdirilir. Saxlanılan şəxsin hələlik istintaqa məlum olan 3 nəfərdən ümumilikdə 9000 manat pul aldığı sübuta yetirilib. C.İbadovun adları qeyd edilən sahifələr vasitəsilə "Instagram" sosial şəbəkəsində aldatıldığı və pulunu mənimseydiyi başqa şəxslər varsa bu barədə Baş Müşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verə bilərlər.

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək sosial şəbəkələrdə istifadə edən zaman bu tipli vədlər vərərək insanları dələdəzluq yolu aldanın və pullarını mənimseyən, həmçinin müəyyən xidmətlər məqabilində şəxsi məlumatlar tələb edən sahifələrdən uzaq durmağı tövsiyə edir.

□ Musavat.com



# ÜSAVAT

## Son səhifə

N 234 (7123) 3 noyabr 2018




**Ölümçül xəstə idi,  
həkimlər  
“depressiyadasan”  
dedilər**

**27** yaşındaki Emili Muldoon 14 yaşından bu günə qədər qripə bənzər simptomlarla yaşayır. "Daily Mail" qəzətinin xəbərinə görə, baş ağrısı, ani baş dönməsi, halsızlıq və əzələ ağrıları ilə başlayan simptomlar müəyyən zaman sonra qarşılıklınlıqda ağrlara çevrilir. İller boyu ağrı cəkəndən sonra sonunda 3 il önce lyme xəstəliyi diaqnozu qoyulub. Amma qadının qan analizləri təmiz çıxdığı üçün həkimlər simptomları ciddiye almayıib. Ona bildirilər ki, depressiyada olduğu üçün bütün simptomları özündən uydurur. Bir çox yanlış xəstəlik diaqnozu qoyulan Emili 10 il boyunca antibiotikdən istifadə edib. Dərmanlar fayda verməyince isə psixoloji dəstək almağa başlayıb. Ardınca növbəti analizlər onun xəstəliyinin gerçek adını ortaya çıxarıb. Məlum oldu ki, lyme adlanan xəstəlik olduqca bahaldır. Bunun üçün də o, bir yardım kampaniyasına başlayıb.

Lyme xəstəliyi irəlilədikcə bakteriyalar qan dövranı yolu ilə bədənə yayılır. Bu isə beyində və ya beynin ətrafında, ürəkdə və onun ətrafında infeksiyaya səbəb olur.

## Cərrah xəstənin sağlam böyrəyini çıxardı

Amerikanın Florida statında təsadüfən bir qadının sağlam böyrəyinin çıxarılması müzakirə olunur. Bu barədə "The Palm Beach Post" nəşri xəbər verib. İnsident 2016-cı ildə baş verib. Zərərçəkmiş qadın xəstəxanaya onurğa sümüyündəki problemlər görə müraciət edib. Cərrah Ramon Vaskez ciddi səhvə yol verərək, qadının böyrəyini çıxarıb. Bir ay sonra isə məlum olub ki, çıxarılan orqan sağlam böyrək olub. Bu səhvə qədər Vaskezin qüsursuz bir reputasiyası vardı. İndi onu cərimələyə və tibb lisenziyasından məhrum edə bilərlər. Cərr-



rahim vəkili iddia edir ki, günah həkimdə yox, xəstəxanadadır. Onlar həkimi

xəstənin böyrəyinin qeyri-adı yerləşməsi barədə xəbərdar etməyiblər.

## Müəllim sinfa qazablandı, şagirdlərdən birinin dilini kəsdi

Türkiyənin Kırıkkala şəhərində ingilis dili müəllimi Nihan Atəş Çelik əlinə aldığı qayçı ilə şagirdin dilini kəsib. 35 yaşlı müəllim dərsdə önce saçı dağınmış olan bir qız şagirdi saçını kəsməkə təhdid edib. Bunun zarafat olduğunu düşünən şagirdlər "kəs, kəs" deyərək, otaqda səs-küyə salıblar. Şagirdlərin səs-küyünə qəzəblənən müəllim isə bütün hırsını 15 yaşlı Y.T.S adlı şagirddən çıxıb və "niyə qışqırırsan, ağlın başına gəlsin deyə sənin dilini kəsəcəm" deyib. Sinfədəki bir uşaqtan qayçı alan müəllim şagirdə yaxınlaşaraq dilini uzatmasını istəyib, sonra isə dilini kəsib. Ağızı qanla dolan şagirdə otaqdan bayır çıxmaga da icazə verilməyib və dolan qanı udmasını əmr edib.

Şagird daha sonra deyib ki, əslində əvvəl müəllimin zarafat etdiyini düşünüb. Uşağın valideynləri müəllimdən aidiyyəti orqanlara şikayət edib. Məhkəmədə isə valideynlərlə müəllim dalaşib. Müəllim uşağın ana atasına "burada sənin kimilərə təhsil verirəm" deyərək, özünü haqlı çıxarmağa çalışıb.



### Uşaqlar yatmadı deyə narkotik verdirilər

Amerikanın Vaşinqton ştatında yaşayan Eşli Hattı üçüşüne heroin vermekdə ittiham edilər. Barədə BCC News xəbər verib. Onunla yanaşı sevgilisi de Mak Leroy da ittiham edilib. İstiqətin versiyasına görə, cütlük biri 2, digəri 4 və 6 yaşda olan uşaqların möhkəm yatması üçün onlara narkotik verilər. Büyük öğlənin sözlerinə görə, anası onlara bu maddələri verəndə bunu "əhval ruhiyyəni qaldırmaq üçün" vasitə adlandırıb. Amma anaları bunu sprisle uşaqların damarına vururmuş. Tibbi araşdırmanın sonra müəyyən olunub ki, iki uşaqın qanında həqiqətən de narkotik izləri olub. Bundan başqa, onların bədənində göyərtılər də varmış. İttiham olunanlar deyiblər ki, özləri narkotikdən istifadə etsələr də, uşaqlara qarşı bunu etməyiblər. Polis eyni zamanda ailənin yaşadığı evin yaxşı şəraitdə olmadığını da deyib. Bu səbəbdən də cütlükün heroin kimi bahalı narkotiki necə aldıqları də sual doğurur.

**QOÇ - Qonşu və ya qohumlarınızla, elcə də həmkarlarınızla münasibətlərinizdə yeni və müsbət mərhələ başlayacaq. (3 noyabr)**  
Səbuhi Rəhimli

**BÜĞA - Maliyyə problemlərinizin mövcudluğunu görün uledzərlər sizə kömək etmək isteyir. Lakin hansısa aktivlik göstərə bilmirsiniz. Gözütök olun. Bu axşam bütün dəvətləri qəbul edin.**

**ƏKİZLƏR - Yaxşı olar ki, günortaya qədər mənzil şəraitində istirahət edəsiniz. Çünkü həmin ərefədə hansısa uğur gözlənilmir. Nahardan sonra isə istənilən sövdələşməniz baş tutacaq.**

**XƏRÇƏNG - Təzadlı gündür. Hadisələrin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yön ala bilər. Özünüzü gərginliyə salmayın. Heç kimin şəxsi işlərinə qarışmayın. Münasibətlərdə ciddi olun.**

**ŞİR - Düşərli ərefədir. Bəxtinizin getirəcəyin şübhəniz olmasın. Saat 15-18 arasını bütünlük sevgiye həsr etməkla mənəvi rəhatlıq tapacaqsınız. Amma səhhətinizi də qorunmalısınız.**

**QIZ - Mənfi enerjili Ay bürcünüzə olduğundan ilk növbədə səhhətinizə fikir verin. Mübahisəli situasiyalardan qaçın. Bu gün dəha çox yeni, işgüzər sövdələşmələrdə uğurlarınız mümkündür.**

**TƏRƏZİ - Ötən ongönlükde icra edə bilmediyiniz planlara yenidən baxmağınız vacibdir. Əger özünüzü qalmaqallardan qoruya biləniz, axşama doğru sürprizləriniz olacaq. Pul da gözlənilir.**

**ƏQRƏB - Bütün vaxtınızı ailə-sevgi münasibətlərinə həsr edin. Digər insanlarla münasibətləri məhdudlaşdırın. Əks təqdirdə ovqatınız korlana bilər. Şəxsi büdcənizi artırmağa çalışın.**

**OXATAN - O qədər də səmərəli təqvim deyil. Bir tərəfdən səhhətinizlə bağlı xoşagel-məzliklər, digər tərəfdənse münaqışlərə cəlb olunmağınız ovqatınıza mənfi təsir göstərə bilər.**

**ÖĞLAQ - Öz gücünüzə nə qədər arxayı olsanız da, həllədici məqamlarda etibarlı adamların məsləhətinə qulaq asın. Axşam görəcəyiniz işlərin planını qurmaq istiqamətində sövdələşmələr aparın.**

**SUTÖKƏN - Bu gün digər bürclərdən fərqli olaraq sizin üçün olduqca maraqlı bir təqvim yaşanacaq. Ələlxüsus da saat 14-dən sonra sevindirici hadisələrin şahidi olacaqsınız. Ağır işləre girişməyin.**

**BALIQLAR - Mövcud problemlərinizin həllində ətrafinizdə olan etibarlı şəxslərin köməyindən yararlanın. İndiki halda təkbaşına qərar çıxarmaq zərərinizdir. Axşam yeniliklərin şahidi olacaqsınız.**

**Unutmayın, Tanrı uledzəldən daha yüksəkdə durur!**

### Şirniyyatı dürüm kimi servis edirlər

**A**vstraliya-da bir kafe döñəre benzəyən və dürüm kimi servis edilən bir şirniyyat hazırlayıb. Paytaxt Sidneydə yerləşən Tella Balls adlı kafe şokaladdan döñər-kababa benzərən bir şirniyyatı müştərilərinə təqdim edib. "Çoko kabab" adlı şirniyyat dürüm döñər kimi servis edilir. Necə hazırlanmasına gəlincə, şirniyyat bir xəmirə bükülən şokaladın içinə ciyəlek qoyularaq servis edilir. Döñər kabab görünüşlü şirniyyat daha once də İtaliyada bir kafedə təcrübədən keçirilmişdi.

**Səhifəni hazırladı: SELCAN**

**Redaktor:  
Elşad MƏMMƏDLİ**  
Lisenziya N: B 114  
SAYI: 5.100

**Təsisçi: Rauf ARIFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYXAN**

**"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,  
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.  
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.**

**e-mail adres: yenimusavat@mail.ru**

**Ünvan: Bakı şəhəri,  
R.Rüstəmov küçəsi  
2528-cı mahallə ev 44/d  
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)**

